



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 196 (5427) 27 oktyabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan MDB-yə çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradan platforma kimi yanaşır

Prezident İlham Əliyev: "Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq"



Səh → 2

Azərbaycan ədəbi irsinə parlaq səhifələr yazmış böyük dramaturq

Bax → 6

Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Cavid irsi, günahsız yerə repressiya olunduqdan sonra bir müddət yasaq edilsə də əsl...

Azərbaycan regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib

Bax → 7

Bu gün ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar siyasəti hərtərəfli inkişafımıza zəmin yaradıb. Bu nu cari ilin doqquz ayının sosial-iqtisadi qiymətləndirilməsi də sübut edir. Məhz ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin illəndən-illə əhəmiyyətli dərəcədə artmasına, iqtisadi sektorda islahatların genişləndirilməsinə...

Sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Bax → 7

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirişlər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin...

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransı keçirildi



→ 4

Qazaxıstan prezidenti Azərbaycana səfərə gələcək



→ 6

"Müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar"



→ 6

Rəsmi Bakı CNN-in əməkdaşını "qara siyahı"ya salıb



→ 7

DTX-nin Xırdalanda emeliyyatı zamanı 1 tapança, 2 qumbara, 7 "Molotov kokteyli" götürülüb



→ 12

Elşən Musayev: "Bəlkə, elə o terrorist Əli Kərimlinin adamıdır?"



→ 9

→ 12

Erməni "beyin mərkəzləri" 100 milyonluq hərbi kreditin səmərəsinə inanmırlar



→ 13

VIII Avropa Film Festivalı çərçivəsində 21 film nümayiş olunacaq



→ 16

"Bir gün "Real"ı tərk etmək məcburiyyətində qalacam"



Azərbaycan MDB-yə çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradan platforma kimi yanaşır

Prezident İlham Əliyev: "Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq"

Keçmiş SSRİ-nin parçalanmasından sonra müstəqillik qazanmış Azərbaycan Respublikası bir çox təşkilatlara, o cümlədən, Müstəqil Dövlətlər Birliyinə də üzv olmuşdu. Ötən 24 il ərzində Azərbaycan bu qurumu postsovet məkanında çoxtərəfli əməkdaşlığın inkişafına şərait yaradan platforma kimi nəzərdən keçirir.

Ötən müddət ərzində, rəsmi Bakının MDB çərçivəsində fəaliyyəti gözləntiləri, bütövlükdə doğruldu. Azərbaycan dövləti qurum daxilində müzakirə olunan məsələlərə, irəli sürülən təşəbbüslərə, qəbul olunan qərarlara yalnız öz maraqlarından çıxış edərək yanaşır. Başqa sözlə, MDB-nin iştirakçısı olan hər bir ölkə, o cümlədən, Azərbaycan çoxtərəfli əməkdaşlıqdan mümkün qədər faydalanmaq imkanı əldə edir. MDB orqanlarının çoxsaylı tədbirlərində, bir qayda olaraq, üzv-dövlətlər arasında inteqrasiyanın istiqamətləri müzakirə mövzusu olur. Söhbət, ilk növbədə, müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsindən gedir. Bu baxımdan, MDB Dövlət Başçıları Şurasının bir neçə gün əvvəl Rusiyanın



Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli Qurbanqulu Məlikquliyev, Türkmənistanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbən təbrik edirəm. Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əminəm ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafələrinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Azərbaycan Prezidenti İlham Əliyev İstehlakçılarının suölcən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.



Soçi şəhərində keçirilən son iclası əhəmiyyətli tədbir kimi diqqəti cəlb edir.

Dövlət başçıları bu dəfə MDB çərçivəsində qarşılıqlı əlaqələrin gələcəkdə sıxlaşdırılması yollarını müzakirə etmiş və əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparmışlar.

İclasda əsas diqqət, ənənəvi olaraq iqtisadi, ticari və investisiya qoyuluşu sahələrində, həmçinin humanitar sahədə əlaqələrin inkişafına yönəldilmişdi. Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edərkən qarşılıqlı maraqlara əsaslanan yeni iri layihələrin həyata keçirilməsi üçün bütün imkanların mövcud olduğunu vurğulayıb, iclasın mədəniyyət, təhsil, elm və turizm sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Budəfəki görüşün gündəliyi də kifayət qədər zəngin idi. MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevin verdiyi məlumata görə, gündəliyə 16 məsələ daxil

edilmişdi. Təqdim olunan sənədlərin layihələri ekspertlər tərəfindən araşdırılmış, ölkələrin nümayəndələri ilə razılaşdırılmışdı. İqtisadi sahəyə aid sənədlər isə MDB İqtisadiyyat Şurası tərəfindən təsdiq olunmuşdu.

Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Soçi görüşündə çıxış edərkən, əsasən, humanitar xarakterli məsələlərə toxunmuşdur. Dövlət başçısı Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıqda mühüm rol oynadığını nəzərə çarpdıraraq, məlumat vermişdir ki, ölkəmizdə müntəzəm olaraq beynəlxalq xarakterli mühüm tədbirlər keçirilir. O, bu tədbirlər arasında Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmişdir: "Bu forum, müəyyən mənada, nadir, əsasən humanitar əməkdaşlıq, konfessiyalararası dialoq, sivilizasiyaların dialoqu ilə bağlı məsələlərə diqqət yetirən tədbirə çevrilir. Azərbaycanda həm də, mütəmadi olaraq, Mədəniyyət-"

rarası Dialoq üzrə Beynəlxalq Forum keçirilir. Bu forumun gündəliyi də Bakı Humanitar Forumunun gündəliyi ilə təxminən eynidir. Beləliklə, Azərbaycan hər il bu mövzularda diskussiyalar üçün məkana çevrilir. Düşünürəm ki, multikulturalizm və konfessiyalararası dialoq ilə bağlı məsələlər üzərində diqqətin cəmləşdirilməsinə yönəlmiş səylərin birləşdirilməsi xüsusi aktualıq kəsb edir. Həmçinin, ötən il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Beləliklə, bizim ölkəmiz humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi artıq özünü tanıdıb".

Azərbaycan Prezidenti İlham Əliyev belə bir məqamı vurğuladı ki, Azərbaycanın indiyədək keçirdiyi beynəlxalq idman tədbirlərini, xüsusən, 2015-ci ildə I Avropa Oyunlarını və bu il IV İslam Həmrəyliyi Oyunlarını da yuxarıda qeyd edilmiş məsələlərə aid etmək olar: "Bu oyunlar həm də mədəniyyətlərarası və konfessiyalararası dialoqun yaxşı formatı oldu. İki il ərzində eyni şəhərdə həm

Avropa Oyunlarının, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim iradəmizi, mədəniyyətlərarası və dinlərarası dialoqa Azərbaycanın töhfəsini bir daha təsdiq edir".

Dövlət başçısı çıxışında MDB ölkələrinə turizmin inkişafı məsələsi üstündə də dayandı. Onun fikrincə, bu məsələ valyuta gəlirləri müəyyən dərəcədə azalmış ölkələr, ilk növbədə, neft-qaz resurslarına malik ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Prezident belə bir təklif irəli sürdü ki, MDB məkanında birgə turizm marşrutlarının açılması məsələsinin müzakirəsi faydalı olar. Prezident İlham Əliyev rəhbərlik etdiyi dövlətin dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə, həmişə olduğu kimi, gələcəkdə də töhfə verməyə hazır olduğunu bəyan etdi. O, xatırladı ki, Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin birinci görüşü Bakıda keçirilmişdir: "Biz şadiq ki, bu görüşün keçirilməsi üçün bizim ölkəmiz seçilib. Biz məkan təqdim etdik, lakin belə bir görüşün Azərbaycanda keçirilməsi faktının özü, elbəttə, bizi sevindirir və həm də risklərin azaldılması məsələsində Azərbaycanın oynadığı rolu göstərir. Rusiyanın Baş Qərargah rəisinin və NATO-nun hərbi komandanlığının birinci görüşü də Bakıda keçirilib. Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfəmizi verməyə hazırıq".

Göründüyü kimi, Azərbaycan bütün təşkilatlar çərçivəsində, o cümlədən, MDB daxilində inkişafın və tərəqqinin, sülh və əmin-amanlığın təmin olunmasının tərəfdarı kimi çıxış etməkdədir. Elə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Onun çıxışları bunu əyani şəkildə sübut edir. Lakin təəsüflər olsun ki, hələ də qurum daxilində ayırı-seçkilik yaradan iştirakçılar hələ də öz fəaliyyətlərindədir. Azərbaycan ümid edir ki, qısa zamanda həmin fikir ayrılıqları da aradan qalxar, Ermənistan Azərbaycan torpaqlarını boşaldar və sülh bərqərar olar. Sabitlik və sülh isə bütün qurum üzvlərinin inkişafı və tərəqqisi deməkdir.

Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq

Mehriban xanım Əliyeva: "İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır"

“İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Qonşu ölkənin işğalçı siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarını, yurd-yuvalarını tərk edərək qaçqın və köçkün həyatı sürməyə məcburdurlar”. Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Qeyd edək ki, postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bax, budur əsas prinsip və bu prinsipdən kənar da heç bir başqa məsələ müzakirə oluna bilməz. Prezident İlham Əliyevin bu günlərdə Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə də əsas diqqət göstərdiyi məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və dünyanın bu məsələyə ikili yanaşması oldu: "Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkar qarşı beynəlxalq səviyyədə təzyiqlənməsidir. Əgər Ermənistan qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistanla münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmaqda davam edə bilirlər və bu, səbəblərdən biridir".

İşğalçı Ermənistanın beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqlərin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimül verir. Amma sonda bu iddiaların, apardıqları təbliğatın nə qədər əsassız olduğunu görür, yalanın həqiqət üzərində qələbəsinə inamın mümkünsüzlüyünün şahidinə çevrilirlər. Çünki tarix heç zaman saxtakarlığı sevmir, real həqiqətlərə, faktlara əsaslanır. Dövlətimizin başçısı İlham Əliyev cari ilin ötən dövründə işğalçı Ermənistanın atdığı əsassız addımların həqiqətlərə bir daha baxış üçün şərait yaratdığını diqqətə çatdırır. Dağlıq Qarabağda keçirilən, dünya tərəfindən pislənən qondarma "referendum"a münasibət ərazi



bütövlüyümüzdə və Dağlıq Qarabağ probleminin, məhz bu prinsip əsasında həll edilməsinə dəstəyin göstərici idi. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha bəyan edildi. Göründüyü kimi, artıq dünya işğalçı ölkənin sərəmsə bayantlarından, yersiz və əsassız gedişlərindən yorulub, həqiqəti həqiqət kimi görmək istəyir. Lakin bu həqiqəti dilə gətirsələr də, maraqlar konkret addım atmalarına mane olur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva "Uzun illərdir ki, biz müxtəlif tribunalardan öz haqq sözümüzü söyləyirik və biz sözdə yox, əməldə ədalətli reaksiya gözləyirik" söyləyərək, ölkəmizə qarşı tətbiq olunan ikili standartların bu günün reallığı olduğunu bir daha diqqətə çatdırmışdır: "Dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatlar fəaliyyət göstərir. Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsası hüququ- öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir şey göstərmirlər?" Niyə dünya mediasının səhifələrində və saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimai-

yətine dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımı təzyiqlər göstərilmir? Mehriban xanım Əliyeva bu sualların cavablarını məlum olduğunu da bildirir: "Əsas səbəb Azərbaycanın gücü, möhkəmlənməsi, müstəqilliyi və müstəqil siyasətidir."

Təbii ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin bu prinsip əsasında çözülməsinin vacibliyini bildirir, lakin konkret addım məqamı yetişdirdə, susmağa üstünlük verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bu məqamı xüsusi vurğulayır: "Minsk Qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və dəyişdirilməlidir. Bu, əslində, işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistanla, onun işğalçı siyasətinə Minsk Qrupu tərəfindən təzyiqlər daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar."

Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, heç bir dövlətin daxili işinə müdaxilə etmir. İkili yanaşmalar

fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması rəsmi Bakının narahatlığına səbəb olmaya bilməz. Hər zaman bəyan edildiyi kimi, artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanı olduğu halda, işğalçı dövlətin başına çəkilən sığallar onu sərəmsə bəyanatlarla çıxış etməyə daha da ruhlandırır.

Amma reallıq budur ki, işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənar qalan Ermənistan xarici ianələrdən asılı vəziyyətdədir. Dövlətimizin başçısının da bildirdiyi kimi, "Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti artıq qınaq obyektinə çevrilib. Onlar nə qədər tez danışıqlar masasına qayıtsalar, onlar üçün bir o qədər yaxşı olacaq. Çünki Azərbaycan gündən-günə güclənir, möhkəmlənir, həm siyasi, həm hərbi, həm iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik."

Azərbaycanın diplomatik uğurları, eyni zamanda, güclü, qüdrətli ordusu münaqişənin tezliklə öz ədalətli həllini tapacağına əminliyi artırır. Ölkə Prezidenti, bu həqiqəti də diqqətə çatdırır ki, Cocuq

Mərcanlıya qayıdış göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazilərini bərpa edəndən sonra bütün kəndləri və şəhərləri yenidən quracaq. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Onlar üçün yeni binalar tikilməsi, qəsəbələrin salınması deyilənlərin təsdiqidir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində, bir daha bildirmişdir ki, ölkəmizdə bir dəne də olsun çadır şəhərciyi qalmayıb, yüzədək müasir yaşayış kompleksi inşa olunub. Bunların fonunda bu istək də ifadə edilmişdir: "Ən böyük arzum,- əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur,- doğma torpaqlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin və nəticələrinizin toy mərasimində birgə iştirak edək".

"Səs" Analitik Qrupu

27 oktyabr 2017-ci il

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransı keçirildi



Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının X konfransı keçirildi. Öncə konfrans iştirakçıları Fəxri Xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə tər güllər düzdülər.

Konfransda Dövlət Himni səsləndirildi. Sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfrans giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı hesabat dövründə 2013-2017-ci illər ərzində görülmüş işlər barədə məlumat verdi.

YAP-ın yaranma tarixinə nəzər salan M.İbrahimqızı bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası, artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiya çevrilib: "Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni

Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Dahi Öndər Heydər Əliyev ideyalarına sadıq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolunu keçmişdir. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil-demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə və öz inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəliləyən isə Ulu Öndərin layiqli varisi, pragmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezidentimiz Cənab İlham Əliyevdir".

Sonra YAP Nəsimi rayon təşkilatının nəzarət-təftiş komissiyasının hesabatı dinlənildi. Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və 25 illik uğurlu fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.

Konfransda YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Yeni Azərbaycan

Partiyasının nüfuzunun gündəngünə artdığını, ölkəmizin ən çətin günlərini arxada qoyaraq, bu gün bütün istiqamətlərdə uğurla addımladığını bildirdi: "Yeni Azərbaycan Partiyası uğurlu addımları ilə ona olan ümidləri doğrultdu. 25 illik tarixi bir yolda YAP daim yeni-yeni hədəflərə töhfəsini verir". O, çıxışının sonunda YAP Nəsimi rayon təşkilatının ötən hesabat dövründə gördüyü işləri qənaətbəxş hesab etdi.

YAP Nəsimi rayon təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, keçdiyi inkişaf yolundan danışdı. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətləri olduğunu bildirdi, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzuladı.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransın işinə uğurlar arzuladı. Bildirdi ki, YAP-ın Nəsimi rayon təşkilatının fəaliyyəti

dinamik olub və onun fəaliyyətini qənaətbəxş qiymətləndirdi. Əli Həsənovun sözlərinə görə, YAP Nəsimi rayon təşkilatı partiyanın avanqard təşkilatlarından biridir və bu rayonun ərzisində ali təhsil müəssisələri və səhiyyə ocaqları yerləşir.

Çıxışında Əli Həsənov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyəti qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib.

Əli Həsənov 25 il ərzində Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixinə bir-birindən əhəmiyyətli uğurlar yazdığını diqqətə çatdırdı: "Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının Onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o illərin çətin və ağır vəziyyətindən çıxartdı. Məhz həmin möhkəm təməl üzərində bu gün müstəqil Azərbaycanımız bir-birindən əhəmiyyətli uğurlara imza atır və dünyanın diqqətini özünə yönəldir. YAP yarandığı gündən xalqa və dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. 1992-ci ildən bu

günə qədər keçirilən beş prezident, beş parlament və bələdiyyə seçkilərində iştirak edərək, qalib olmuşuq. Qaliblər mühakimə olunmur. İlk gündən milyonların sevgisini qazanan partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından zənginləşir. Partiyamız bu gün də Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır".

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı.

Konfransda YAP Nəsimi rayon təşkilatının 87 nəfərdən ibarət şurası, 30 nəfər tərkibdə idarə heyəti və nəzarət-təftiş qrupu seçildi.

Konfransda YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi.

Partiyanın rayon təşkilatının bir sıra fəal üzvlərinə təşəkkürnamələr təqdim edildi.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə müraciət qəbul olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasında hər kəs maraqlı olmalıdır

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə işgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə, "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası iclas keçirib. İclasda çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, Sərəncamdan irəli gələn əsas məsələlərdən biri kimi, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyə edilib. Məhz, bu prizmadan çıxış edərək, qeyri-rəsmi əmək münasibətlərinin təsirlərini və aradan qaldırılması yollarını üzə çıxaran qısa araşdırma apardıq.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafehlərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Həyata keçirilən tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə, yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də, müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb. 2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi isə işçilərin pensiya və digər sosial təminatlarının daha effektiv reallaşdırılmasına imkan verib. Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib.

Göründüyü kimi, dövlət bütün resurslardan istifadə edərək, ölkədə yeni iş yerlərinin açılmasını, insanların maddi rifah halının yüksəlməsini, sosial tələbatlarının ödənilməsini və yüksək təqaüd almasını təmin etməkdədir. Lakin bəzi hallarda vətəndaşların qanuni mənafehlərinin və əmək hüquqlarının pozulması, əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməməsi kimi hallarla da qarşılaşırıq.

Azərbaycanda qanunvericilik səviyyə-



Əli Əhmədov: "Sərəncamdan irəli gələn əsas məsələlərdən biri kimi, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyə edilib"

sində bütün tədbirlər görülür və aidiyyət dövlət qurumları da vəzifələrini icra edirlər. Amma bir sıra hallarda görünür ki, işgötürənlə işçilər arasında qeyri-rəsmi razılaşmalar əsasında əmək müqavilələri imzalanmır. Yəni sahibkar vergilərdən, sosial ödənişlərdən yan keçmək üçün işçilərlə əmək müqaviləsi imzalamır. Bununla da, əməyi istismar olunan vətəndaşların məcburi sosial ödənişləri həyata keçirilmir və bu da gələcəkdə onların təqaüdlə bağlı ciddi problemləri ortaya çıxır. Beləliklə də, qeyri-rəsmi əmək münasibətləri layiqli həyat səviyyəsinin təminatına mane olur.

Ekspertlərin hesablamalarına görə, bu gün Azərbaycanda aylıq əməkhaqqının dövriyyəsi təxminən on milyard manat təşkil edir. Lakin işgötürən və işçilərin məsuliyyətsizliyi və digər səbəblərdən bu məbləğin 1/3 hissəsi rəsmiləşdirilmir. Bu da, öz növbəsində, həm büdcə ödənişlərinin azalmasına, həm də işçilərin hüquqlarının pozulmasına şərait yaradır.

Bazar araşdırmalarının nəticəsi olaraq, demək olar ki, Azərbaycanda qeydiyyatsız məşğulluq daha çox özəl sektor üçün xarakterikdir. Çünki bu sektorda işçilərin təxmini olaraq, cəmi 10 faizi, yəni hər 10 nəfərdən biri əmək müqaviləsi əsasında çalışır. Aqrar sektorda çalışanların cəmi 2,5 faizi, tikinti, ticarət, ictimai işə və nəqliyyat sektorunda məşğul olanların isə 35-40 faizi əmək müqaviləsi bağlayır. Son hesablamalara görə isə əmək müqaviləsi olmadan çalışanlar Azərbaycanda ümumi məşğul əhalinin 65-66 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu göstərici maksimum 6-7, bir sıra keçid ölkələrində 9-10 faizdir. Yəni burada diqqət yetiriləsi əsas məsələ ondan ibarətdir ki, vətəndaşlar özləri iş yerlərində əmək müqaviləsinin imzalanmasında maraqlı olmalıdırlar, yaxud sahibkardan, işgötürəndən bunu tələb etməlidirlər. Çünki əmək müqaviləsi vətəndaşın sosial qorunmasıdır.

Bu gün Azərbaycanda müşahidə edilən inkişaf prosesi çərçivəsində əmək münasibətlərinin beynəlxalq təcrübəyə əsasən, qurulması üçün sistemli maarifləndirmə işinə ehtiyac yaranır. Bir çox hallarda vətəndaşlar əmək müqaviləsinin əhəmiyyəti, onun işçinin həyatında oynadığı rolu görmür, yaxud görməzlikdən gəlir. Lakin bir-birə başa çoxluğa təsir etmək gücünə malik media qurumları və kütləvi kommunikasi-

ya vasitələri əmək münasibətlərinin düzgün formalaşdırılması, əməyin və işgüzarlıq keyfiyyətlərinin artımı ilə layiqli həyat səviyyəsinin təmin edilməsi arasında birbaşa əlaqələrin qabardılması, işçilərin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələləri ictimailəşdirməli, vətəndaşlara hüquqlarını izah etməlidirlər. Çünki yalnız bu yolla qeyri-rəsmi əmək münasibətlərinin qurulmasının qarşısı alınar və vətəndaşların layiqli həyat səviyyəsi təmin edilər.

Belə ki, müzdü fəaliyyətə görə sa-

pensiya çıxan vətəndaşın isə sosial sığortası olduğu üçün onun pensiyası qazandıqından asılı olacaq. Yəni həmin şəxs üçün hesablanan təqaüdün miqdarı - baza hissəsi + aylıq məvacibinin 25 faizi qədər olacaq. Bu məbləğin 22%-ni işgötürən, 3%-ni isə işçi verir.

Göründüyü kimi, istər vətəndaşın hüquqlarının müdafiəsində, istərsə də onun pensiyaya çıxarkən hesablanan pensiyasının məbləği - sosial müdafiəsi yalnız və yalnız əmək müqaviləsinin bağlanması ilə mümkündür. Əmək müqaviləsi imkan verir ki, həm vətəndaş əməyinin qarşılığında normal məvacib alsın, həm sosial ödənişləri vaxtında köçürsün, həm də dövlətə vergisini zamanında ödəsin. Bununla da, işçi-sahibkar-dövlət üçbucağı layiqli həyat səviyyəsinin təminatının möhkəm fundamentinə çevrilir. Beləliklə də, aydın olur ki, işçilərin əmək qanunvericiliyi və əmək müqaviləsinin üstünlükləri, həmçinin, müqaviləsiz çalışmanın mənfi nəticələri barədə məlumatlılığının yüksəldilməsinə, işgötürənlərin isə müqaviləsiz işçi çalışdırmanın onlar üçün doğuracağı hüquqi nəticələr barədə maarifləndirilməsinə ehtiyac var.

Əlbəttə ki, bu gün qanunvericilik səviyyəsində əmək münasibətlərinin bütün detalları müəyyən edilib. Hətta o da öz əksini tapıb ki, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, "Əmək Məcəlləsi"ndə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manata, hüquqi şəxslər 20 min manatdan 25 min manata qədər miqdarda cərimə edilir. Amma bütün bunlarla yanaşı, qanun çərçivəsində fəaliyyət göstərən sahibkarlar və işgötürənlər üçün nümunəvi güzəştlərin tətbiqi ilə bağlı təkliflər də irəli sürülə bilər. Məsələn, işgötürənlərin sosial sığorta yükü azaldıla bilər. Eyni zamanda, differensial sığorta haqlarının tətbiqi imkanları nəzərdən keçirilə bilər. Məsələn, 1000 manatadək məvaciblər üçün 10 faiz, bu məbləğdən yuxarı əmək haqları üçün nisbətən yüksək ayırma dərəcəsi tətbiq edilə bilər. Yaxud sosial sığorta ayırmalarının maksimum həddi 18 faiz müəyyən edilə, həmin yük işçi və işgötürən arasında bərabər nisbətə bölünə bilər. Eyni zamanda, əmək müqaviləsinin tətbiqi sahəsində nümunəvi olan sahibkarlara sığorta ayırmaları üzrə yüklük və ya illik güzəştlər də tətbiq oluna bilər.

Bir sözlə, aparılan araşdırmadan bəlli olur ki, əmək müqaviləsi tərəflərin hər biri üçün müəyyən öhdəlikləri, hüquq və vəzifələri nəzərdə tutur. Əmək haqlarının leqallaşdırılması, ilk növbədə, vətəndaşların sosial maraqlarının təmin olunmasına yönəldilir və vətəndaşlar işgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etməmiş olurlar.

Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdən çıxma müavinətinin tam həcmdə ödənilməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Ona görə də, işgötürənlə əmək müqaviləsi bağlamaqla və yalnız rəsmi əmək haqqı ödəməyi tələb etməklə hər bir vətəndaş özünün firavan gələcəyini indidən düşünmüş olar. Çünki işçilərə ödənilən rəsmi əmək haqları onlar üçün sabit sosial təminatının təməlini qoymuş olur.

27 oktyabr 2017-ci il

Azərbaycan ədəbi irsinə parlaq səhifələr yazmış böyük dramaturq

Dövlət başçısının Sərəncamı ilə Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunacaq

Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Cavid irsi, günahsız yərə repressiya olunduqdan sonra bir müddət yasaq ediləndə əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıcaq çıxaraq, layiq olduğu bəraətini almışdır.

Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Hüseyn Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibretamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir.

Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini sözlü-sənət bütövlüyü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətənə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçelişi və azərbaycanlıq məfkuresinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.

Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, bütün sahələrdə olduğu kimi, Cavid irsinin nəşri, təbliği və öyrənilməsi sahəsində də Ümummilli Liderin başladığı işləri davam etdirir. Bu günlərdə Hüseyn Cavidin 135 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında ölkə Prezidentinin imzaladığı Sərəncam ədəbi-mədəni irsimizə verilən yüksək qiymətin təzahürüdür.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Böyük dramaturq Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini isə M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Taliyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.



Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənşəm faciə və dramaların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramaları üslub və yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatri" kimi səciyləndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənşəm faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədris "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənşəm faciəsində dövrün bütün mürəcə qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləş-

dirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gədən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarix və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüşü oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idaresi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavid düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmaq özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırılmışdır. Ona görə də, bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.

Bu gün Hüseyn Cavidin Ev-Muzeyində olan rəsmi internet səhifəsinə (www.huseyncavid.com) dünyanın bir çox ölkəsindən, o sıradan ABŞ, Fransa, Türkiyə, Rusiya, İtaliya, Almaniya və başqa ölkələrdən on minlərlə istifadəçi daxil olmuşdur. Bu isə, özlüyündə Cavid irsinə bütün dünyada marağın nə qədər güclü olduğundan xəbər verir.

Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqi zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

ZÜMRÜD BAYRAMOVA

Debütör borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı fərdi qaydada dayandırılır

“Azərişiq” ASC-nin fəaliyyəti dövründə debütör borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı oktyabrın 24-dən etibarən, müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisinin istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verməmiş şəxslərin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun "Azərişiq" ASC tərəfindən ciddi tədbirlər görülməlidir. ASC-dən bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqları dərhal ödənilməlidir. Yaranmış borc ödənilmədikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız "Azərişiq" ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.



“Müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar”

“İraqdakı azərbaycanlı uşaqların Azərbaycanla əlaqədar işlər davam etdirilir”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.



Qurbanlı deyib. Qurum rəsmisinin sözlərinə görə, bu məsələyə toxunanda ilk növbədə həmin uşaqların oraya aparılması məsələsi üzərində dayanmaq lazımdır: "Görürsünüz, dini radikal qruplar nə qədər böyük fəsadlar yaradırlar. Bunun fəsadlarından biri də odur ki, dini radikal qrupların təsiri altına düşən hansısa bir Azərbaycan vətəndaşı nəinki özünü, övladlarını da faciəyə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır". M.Qurbanlı əlavə edib ki, müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar: "Əminəm ki, İraqda olan Azərbaycan vətəndaşları, xüsusilə qadınlar və uşaqlar zaman-zaman oradan gətiriləcək və onların təhlükəsizliyinin təmin edilməsi üçün bizim müvafiq qurumlarımız lazimi səviyyədə tədbirlər həyata keçirəcək".

Qazaxıstan prezidenti Azərbaycana səfərə gələcək



Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana səfərə gələcək. SİA-nın məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytında bildirilib.

Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün \$55 civarında gözlənilir

Azərbaycanda 2010-cu ildə 50.8 mln ton göstəricisi ilə neftin ən pik səviyyəsi əldə edilib. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, həmçinin 2011-ci ildə neft satışından əldə etdiyi mənfəət (SOCAR kənar) \$19.5 mlrd olub ki, bu da yüksək göstəricidir: "Düz bir il əvvəl proqnoz edilirdi ki, 2017-ci ildə ölkədə 40 mln ton neft hasil oluna- caq. Ancaq yeni proqnoza görə, 38.3 mln ton olmalıdır. Yeni 2016-cı ilə müqayisədə neft hasilatı 2.7 mln ton azalmalıdır. 2018-də isə hasilat daha 0.8 mln ton azalaraq 37.5 mln ton təşkil etməlidir. Hazırda Azərbaycan ixracının 72%-i xam neftin payına düşür. Bu il ARDNF-nin neft satışından gəlirləri \$6 mlrd-dan bir qədər çox proqnoz edilir. Gələn il bu göstəricinin saxlanması üçün neftin orta ixrac qiymətlərinin bu ilə müqayisədə ən azı \$5 baha olması vacibdir. Bu il Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün \$55 civarında gözlənilir".



Ruqiyyə Nəcəfzadə

İsmayıllıda keçirilən əməliyyatda iki kiloqrama yaxın marixuana götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşlarının E.Ələsgərovun Talışın kəndində yaşayan atasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və heyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib. Faktla əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinə cinayət işi başlanılıb.

Azərbaycan regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib

Bu gün ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar siyasəti hərtərəfli inkişafımıza zəmin yaradıb. Bunu cari ilin doqquz ayının sosial-iqtisadi qiymətləndirilməsi də sübut edir. Məhz ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artmasına, iqtisadi sektorda islahatların genişləndirilməsinə və sosial-mədəni modernləşməyə imkan yaradıb. Bu mənada, Azərbaycanın iqtisadi siyasətinin sosialyönümlü səciyyə daşması da bir tərəfdən insan amilinə, digər tərəfdən, bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır.

Qeyd edək ki, dünyada neftin qiymətinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar, bir daha təsdiqlədi ki, Azərbaycanın uğuru yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılması ilə bağlıdır. Ötən müddətdə bu məqsədlə imzalanmış fərman və sərəncamlar da göstərir ki, dövlət başçısı orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə, mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla, dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin və nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.

Son illər ərzində Azərbaycanda sənaye və kənd təsərrüfatı sürətlə inkişaf edir. İxracın şaxələndirilməsi istiqamətində atılan uğurlu islahatlar müsbət nəticələr verməkdədir. Sahibkarlığın inkişafına böyük diqqət göstərilməsi və iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin düzgünlüyündən xəbər verir. Qlobal böhranın sənədimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi və özəl sektorun maraqlarının müdafiə edilməsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradıcaq.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi və qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələndir. Cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı isə 2,8 faiz artıb. Xarici siyasət dövrü 7 faiz artıb və xarici ticarətin müsbət saldosu 4,4 milyard dollar səviyyəsinə çatıb. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabət apara bilmirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dayanıqlı iqtisadi inkişafı yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması müasir Azərbaycan milli ideyasının tərkib hissəsi kimi nəzərdən keçirilir. Azərbaycanın iqtisadi dayanıqlılığının təmin olunmasında, sözsüz ki, ölkədə yaradılmış siyasi



Ölkəmiz hazırda dünyada sülh, tərəqqi, sabitlik və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır

sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafına dair proqramların müstəsna əhəmiyyəti vardır.

Bir müddət əvvəl, daha bir nüfuzlu reyting agentliyi ölkəmizlə bağlı qiymətləndirməni vermişdi. "Standard&Poor's" (S&P) beynəlxalq reyting agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırmışdı. "S&P"-nin mütəxəssislərinin rəyinə əsasən, 2018-ci ildə də Azərbaycan iqtisadiyyatında artım olacaq. ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə 3,5 faiz (48 milyard dollar) artacaq. Qeyd olunan reytinglər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasına aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir.

Respublikamızın son illər büdcə zərfinə sosialyönümlü xərclərin prioritetliyi bu sahəyə dövlətin diqqətini bir daha təsdiqləyir. Bu siyasətin real nəticələri insanların gündəlik həyatında öz təəcəssümünü tapır. Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsinə səbəb olur. Sosialyönümlü siyasətin məqsədi heç də yalnız sosial bərabərsizliyi aradan götürmək deyil, həm də onu tarazlaşdırmaq, kəskin təcəssüməyə yol verməmək və cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət və Olimpiya idman komplekslərinin tikintisi də görülən məqsədyönlü tədbirlərdəndir. Bütün bunlar Azərbaycan vətəndaşlarının firavan və rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir.

Azərbaycan Prezidenti İlham Əliyev cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə bildiriş: "Sosial infrastrukturla bağlı siyasətimiz uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb tikilib, təmir edilib. Bu proses davam etdirilir. 27 tıbb ocağı tikilib və təmir edilib. Digər sosial infrastruktur layihələri uğurla icra edilir. Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpə edilmişdir, indi orada yeni qəsəbə salınıb, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb,

məscid tikilib və tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması və bərpası tarixi hadisədir. Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək".

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı qəbul edilən qərarlar sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə və qeyri-neft ixracının artırılmasına səbəb olacaq. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə geniş infrastruktur quruculuğu aparılıb və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Hazırkı dövrdə əlavə valyuta tələbi yaranan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracıyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi bəhrəsini verməkdədir. Bu, yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə və əhalinin məşğulluğuna öz töhfəsini verəcək. Ən mühüm məsələlərdən biri, heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi və idxaldan asılılığın azaldılması ilə bağlıdır. Kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında "ABAD" layihəsinin xüsusi yeri var. Bu cür xidmətlər yerli kiçik biznesin stimullaşdırılması məqsədilə Bakıda və Masallıda təşkil olunub. Kiçik və orta biznesin mövcudluğu ölkə iqtisadiyyatını dayanıqlı edir. Kiçik və orta biznesin inkişafı həm də yeni iş yerlərinin açılmasına imkan verir. Ona görə də bu biznesin inkişafı Azərbaycan iqtisadiyyatı üçün aktual olaraq qalır. Cari ilin doqquz ayında həm Bakıda, həm də bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. Bu dövrdə 226 min yeni iş yeri açılıb ki, onlardan da 171 mini daimidir.

Göründüyü kimi, əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin yeni mərhələdə uğurla davam etdirməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə çevirib. Bütün bunların nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi tanınır.

"Səs" Analitik Qrupu

Rəsmi Bakı CNN-in əməkdaşını "qara siyahı"ya salıb

CNN telekanalının şou aparıcısı, baş aşpaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazi-

lərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına



daxil edilib. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb. H.Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün E. Burdenin "qara siyahı"ya salınmasına qərar verilib. Xatırladaq ki, CNN-in əməkdaşı oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün işğal altındakı Şuşaya səfər edib. O bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.

Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisə yaradacaq

Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisə yaradacaq. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, "2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövrü 70 faiz, bu ilin ilk 9 ayında isə 33 faiz artıb.

"Neftçala Sənaye Məhəlləsində İranla birgə inşa olunan avtomobil zavodunun birinci mərhələsi bu ilin sonunadək istifadəyə veriləcək. Pirallahı Sənaye Parkında isə İranla birgə əcazılıq müəssisəsi yaradılır. Hazırda layihələndirmə işləri aparılır, gələn il tikintisi həyata keçiriləcək. Biz, eyni zamanda, kənd təsərrüfatı texnikası avadanlığının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində işləyirik, hazırda danışıqlar aparılır. Kənd təsərrüfatı sahəsində digər birgə müəssisələrin yaradılması üzərində işlər gedir", - deyərək nazir diqqətə çatdırıb.

Sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkim və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.





Pərviz Şahbazov: “Abşeron” yatağının ehtiyatları qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq”

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Total” şirkətlər qrupunun Bakıda səfərdə olan Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın qaz potensialının reallaşdırılmasında “Total”ın rolunu yüksək qiymətləndirən nazir deyib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” yatağının böyük həcmdə qaz ehtiyatları gələcəkdə həm ölkədaxili tələbatın ödənilməsində, həm də qaz ixracı ilə bağlı strateji hədəflərə çatmaqda böyük rol oynayacaq.

P.Şahbazov nəqlətmə infrastrukturunun yaradılması və şaxələndirilməsinin isə qaz yataqlarının işlənməsində, bu sahəyə sərmayə cəlbində mühüm amillərdən olduğunu bildirib. Nazir müasir qazma qurğularından istifadə, eləcə də kəşfiyyat və qazma işlərindəki təcrübəsini tətbiq etməklə “Total”ın “Abşeron” yatağı üzrə işləri sürətləndirəcəyinə, bu yataqdan qaz hasilatının nəzərdə tutulan vaxtda başlayacağına ümidini ifadə edib.

“Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti B.Klement isə “Abşeron” yatağının işlənməsi proqramı, birinci mərhələ üzrə aparılacaq kəşfiyyat-qazma işləri, hasil olunacaq qaz və kondensatın həcmi barədə ətraflı məlumat verib. O, 2020-2023-cü illəri əhatə edəcək ikinci mərhələdə nəzərdə tutulan tədbirlərdən də bəhs edib. Bildirib ki, bu faza üzrə təxminən 5 milyard kubmetr həcmdə qazın hasilə planlaşdırılır.

Görüşdə “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində “Total”ın mümkün iştirakı məsələsi ətrafında da geniş fikir mübadiləsi aparılıb.

“Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri innovasiyaların təşviqidir”

İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliyyətinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyalar mühüm əhəmiyyət kəsb edir. Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri də innovasiyaların təşviqidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həmçinin müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində innovasiya ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib.

“Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub. BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərindən biri də məhz möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirməkdir”- deyə, nazir müavini vurğulayıb.



“Şərq Tərəfdaşlığı”: Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər



“Şərq tərəfdaşlığı”: Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər

Siz buradasınız: Əsas səhifə >> SİYASƏT >>

0 şərh | Yaxı aratmaq | Fəxr Döyüşü

Qoşulu olduğu bölmələr: global proseslər və trendlər, siyasət, iqtisadiyyat, sivilizasiyalarası dialoq, beynəlxalq təşkilatlar, gərhlər, ekspertlər, münaqiqələr

Aktual: Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Müəllifin digər yazıları: “Şərq tərəfdaşlığı”: Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər

Azərbaycan Prezidentinin köməkçisi: Mövcud münaqiqələr xüsusən Qərb dövlətlərinin siyasətinin nəticəsidir

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Noyabrın 24-də Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının növbəti sammiti keçirilməlidir. Bu tədbirin mümkün nəticələri ilə bağlı müxtəlif analizlər aparılır. Mütəxəssislərin proqnozlarında həmin proqramın şansının elə də yüksək olmadığı vurğulanır. Onun əsas səbəbi kimi isə proqram üzrə tərəfdaş ölkələrin artıq fərqli geosiyasi istiqamət seçməsi göstərilir. Məsələn, Ukrayna, Moldova və Gürcüstan ifrat Avropa meyilliyini nümayiş etdirirlər. Azərbaycan müstəqil xarici siyasət kursunu reallaşdırır. Bakı Avropa İttifaqı ilə əlaqələrini özünün irəli sürdüyü şərtlər daxilində bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmağa qərar verib. Assosiativ üzvlüyün tərəfdaş ölkələrin milli maraqlarına cavab vermədiyini rəsmi Bakı dəfələrlə bəyan edib. Ermənistan və Belarus isə Rusiyanın təklif etdiyi inteqrasiya xəttini seçiblər. Mövqelərin bu cür dağınıqlığı şəraitində Brüssel sammiti nələri vəd edə bilər? Bu sualın cavabı maraqlı olardı.

AI-nin tərəfdaşlıq fəlsəfəsi: yeniliklər gözlənilirmi?

Avropada bir sıra dairələr “Şərq Tərəfdaşlığı” proqramını canlandırmağa çalışırlar. Son illər bu ifadəni mütəxəssislər elə də geniş işlətmirlər. Lakin Avropa İttifaqı həmin təşəbbüsü keçmiş SSRİ-nin altı respublikası ilə inteqrasiya proseslərini dərinləşdirmək məqsədi ilə göstərdiyindən, o, aktuallığını saxlayır. Həmin respublikalar Azərbaycan, Ukrayna, Ermənistan, Moldova, Gürcüstan və Belarussdur

(bax: Poland takes on Russia with “Eastern Partnership” proposal / “The Telegraph”, 25 may 2008).

Bu ideyanı AI-nin 2004-cü ilin mayında növbəti genişlənməsindən sonra həyata keçirməyə başladılar. Onu Polşanın o dövərdəki xarici işlər naziri Radoslav Sikorski irəli sürmüşdü. İdeyanın AI-nin rəhbərliyinə təqdimatında isə İsveç də iştirak etmişdi. Proqramı AI 2008-ci il 19-20 iyunda müzakirə edib. “Şərq Tərəfdaşlığı”nın əsas tezisləri demokratik quruluşun tərəfdaş ölkədə bərqərar olması, sabitliyin təmin edilməsi, iqtisadi inteqrasiya (bura həm də azad ticarət zonaları daxildir),

energetik təhlükəsizlik, viza rejiminin liberallaşdırılması, qanunsuz miqrasiya ilə mübarizə kimi mühüm bəndlərdən ibarətdir. AI-nin maraqları aspektində isə ən əhəmiyyətli məqam perspektivdə təşkilatla tərəfdaşlıq əlaqələri arasında assosiativ üzvlük haqqında sazişin imzalanmasıdır.

2009-cu il mayın 7-də Praqada AI “Şərq Tərəfdaşlığı” ilə bağlı bəyannamə qəbul edib. Şərt kimi proqram iştirakçısı olan ölkələrin AI-nin qoyduğu tələblərə əməl etməsi göstərilirdi (bax: Joint Declaration of the Prague Eastern Partnership Summit Prague, 7 May 2009, “consilium.europa.eu”). 2010-su ilin mayında Polşa “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “dostlar qrupu” yaratmağı təklif etdi. Buraya Rusiya da daxil idi. 2012-ci ilin iyulunda isə “Şərq Tərəfdaşlığı” sammiti Brüsseldə təşkil edildi. Orada Belarusun tələblərə əməl etməməsi məsələsinə baxıldı. Minsk siyasi məhbus məsələsinə görə ittiham olunurdu.

2013-cü ilin 28-29 noyabrında Vilnüsədə proqramın növbəti sammiti keçirildi. Orada Gürcüstan və Moldova assosiativ üzvlüklə bağlı sazişi imzaladılar, Ukrayna və Ermənistan isə bundan imtina etdi. Azərbaycanın özəl mövqeyi oldu. Rəsmi Bakı, ümumiyyətlə, assosiativ üzvlüyə fərqli yanaşma nümayiş etdirdi. Təcrübə göstərdi ki, Azərbaycan tərəfi tam haqlıdır. Ekspertlər bu proqrama Rusiyanın

“Şərq Tərəfdaşlığı”: Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər

şübhə ilə yanaşdığını vurğulayırlar. Moskva “Şərq Tərəfdaşlığı”-ni postsovet məkanını parçalamaq planlarından biri kimi qəbul edir. Bütün hallarda 2013-cü ildən bu yana həmin proqram barədə çox az danışılırdı və o, daha çox tənqid olunur. Burada Azərbaycanın fəaliyyəti ciddi rol oynadı. Rəsmi Bakı sübut etdi ki, “Şərq Tərəfdaşlığı” proqramı üzrə assosiativ üzvlük müstəqil dövlətlərin suverenliyinə müəyyən ziyan vura bilər. Bunun əvəzində Azərbaycan tərəfi strateji mahiyyətli bərabərlikli əməkdaşlığı nəzərdə tutan proqram təklif etdi. Brüssel bezi araşdırmalardan sonra Bakının düzgün addım atıldığını qəbul edərək, həmin proqram üzərində işləməyə başladı.

Fərqli geosiyasi seçimlər: “Şərq Tərəfdaşlığı”-nın problemləri

Assosiativ üzvlüyə gəldikdə isə, 2017-ci il başa çatır, Ermənistan hələ də sazişi imzalamayıb. Əksinə, rəsmi İrəvan Moskvaya tərəf reverans edib. Assosiativ üzvlərin özləri də müqavilədən hələlik tutarlı bir fayda görməyiblər. Əvəzində, geosiyasi-hərbi aspektlərdə problemlər çoxalıb. Bu səbəblərə görə, Polşa tərəfinin “Şərq Tərəfdaşlığı”-ni yenidən gündəmə getirməsi düşündürücüdür. Rəsmi Varşava nəyə ümid edir?

Vurğulayaq ki, “Şərq Tərəfdaşlığı”-nın növbəti sammiti noyabrın 24-də Brüsseldə olmalıdır. Polşanın xarici işlər naziri Witold Vaşçikovski isə bəyan edib ki, bu proqramın iştirakçıları üçün NATO və Aİ-nin “qapıları açıq” olmalıdır. Rəsmi Varşava yalnız təkliflə kifayətlənmir, onun diplomatları proqram iştirakçıları ilə aktiv məsləhətləşmələr aparırlar. Varşavada Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze ilə müzakirələri xarici işlər naziri V.Vaşçikovski aparıb.

İrəvanda isə onun müavini Bar-toş Çixotski danışıqlarda iştirak edib. Hər iki ölkədə inteqrasiyanın perspektivlərindən, əməkdaşlığın dərinləşməsindən bəhs edilib.

Aİ nümayəndələri Azərbaycana da təşrif buyurublar. Onlar Prezident İlham Əliyevlə müzakirələr aparıblar. Ancaq Azərbaycan tərəfinin arqumentləri o dərəcədə tutarlı olub ki, onların təhlili ayrıca yanaşma tələb edir. Rəsmi Bakı göstərib ki, Aİ ilə əlaqələrin inkişafı üçün konkret şərtlərə əməl olunmalıdır. Onlara əməl edilmirsə, hansısa inteqrasiyadan danışmaqın mənası yoxdur.

Bütün bunlar real faktlardır. Maraqlıdır ki, Brüssel də bunları yaxşı bilir. Digər tərəfdən, Aİ-yə məlumdur ki, hazırda dünya miqyasında elə proseslər gedir ki, onlar Avropanın inteqrasiya üçün elə də şanslı olmadığını göstərir. Regional inteqrasiya meyilləri getdikcə artır. Aİ-nin “Şərq Tərəfdaşlığı”, yaxud Mərkəzi Asiya ilə əməkdaşlıq proqramları öz səmərəliliyini xeyli azaldıb. Bəs onda hansı səbəblərdən Brüssel fəallaşmağa qərar verib?

Görünür, burada Rusiya, Türkiyə və İranın son zamanlar daha fəal siyasət yeritməsi müəyyən təhrikəci rol oynayır. Bu ölkələr əməkdaşlıq sahəsində yeni nəticələr əldə etməklə yanaşı, Yaxın Şərq və Qafqazda da fəallıq nümayiş etdirirlər. ABŞ artıq öz milli problemləri ilə məşğul olmağa üstünlük verir. Vaşinqtonun Avropanın qayğısına qalmaq həvəsi olduqca azdır. Rusiya və Çinin Avrasiyada güclənməsi, Türkiyənin faktiki olaraq yeni güc mərkəzi kimi meydana çıxması Brüsselin qarşısında həllini tələb edən ciddi problemləri qoyur. Onların sırasında Aİ-nin dağılma təhlükəsini aradan qaldırmaq xüsusi yer tutur. Bunun üçün ilk növbədə təşkilatın cəlbədiciyini qoruyub saxlamaq lazımdır.

Ancaq real vəziyyət Brüsselin düşündüyündən xeyli fərqlidir. Aİ-nin Regionlar Komitəsi bürosunun vitse-prezidenti Arnold Abramaviçus vur-

ğulayır ki, “Şərq Tərəfdaşlığı”-nın daxilində parçalanma vardır. Ukrayna, Gürcüstan və Moldova ifrat Avropa meyillidirlər. Azərbaycan, Ermənistan və Belarusun isə öz yolu var. Xüsusilə Azərbaycan tam müstəqil kurs götürüb və onu davam etdirir. İrəvanla Minsk isə Rusiyanın Avrasiya inteqrasiyası planlarına uyğun hərəkət edirlər. Belə çıxır ki, artıq əvvəlki mənada “Şərq Tərəfdaşlığı” qalmayıb.

O halda Aİ-nin yenidən bu proqram üzvlərinin sammitini keçirmək istəməsi çətin vəziyyətdən çıxış yolu axtarmaq cəhdi təsiri bağışlayır. Noyabrda həmin proqram iştirakçıları fərqli bir təklif ortaya qoyacağı gözlənilir. Azərbaycan özünün təklif etdiyi maddələr üzrə hərəkət etməkdə ısrarlı olub başqa variantı qəbul etmir. Ermənistan və Belarus Rusiyadan üz döndərən deyillər. Moldova və Ukrayna isə geosiyasi və təhlükəsizlik aspektlərində ciddi problemlər yaşayırlar. Gürcüstanın vəziyyəti kifayət qədər həssas məqamlara bağlıdır.

Beləliklə, Brüsselin “Şərq Tərəfdaşlığı” proqramını aktuallaşdırmaq cəhdinin uğurlu olması ehtimalı yüksək deyil. Aİ elə bir geosiyasi gücə malik deyildir ki, ABŞ, Rusiya və Çinin diqtə etdiyi şərtləri dəyişə bilsin. Bu təşkilatın genişlənmək planları da ciddi maneələrlə üzləşib. Mütəxəssislər Aİ-nin özünün taleyinin qeyri-müəyyən olduğu ehtimalını istisna etmirlər.

Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı üzrə növbəti sammitinin real nəticələr verəcəyini iddia etmək çətinidir. Orada daha çox problemlərin mövcudluğundan danışmaq olar. Çıxış yolu isə mürəkkəb geosiyasi dinamikanın ortaya çıxacağı amillərdən asılı olacaq. Bu istiqamətdə cavablardan çox suallar vardır. Belə çıxır ki, “Şərq Tərəfdaşlığı”-nın Brüssel sammitinin necə sonuclanacağı məlum deyil.

Newtimes.az

Ölkə üzrə pambıq tədarükü 130 min tonu ötüb

Oktyabrın 26-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 132 min 283,85 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də 4256,42 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox - 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.



“Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”-nın Maliyyələşdirmə Sazişi imzalanıb



Oktyabrın 25-də Azərbaycan Respublikası Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramının “Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”-nın Maliyyələşdirmə Sazişi imzalanıb. SİA-nın məlumatına görə, sənədi Azərbaycan Respublikası Hökuməti adından İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb. Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcəkdir. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılacaqdır.

Türkiyə İraq Kürdüstanını referendumun nəticələrini ləğv etməyə çağırır

İraqın kürd muxtariyyətində müstəqillik barədə referendumun nəticələrinin dondurulması önəmli addım olsa da, yetərsizdir, onu ləğv etmək lazımdır. AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Məsud Barzani (Şimali İraq lideri) geriye addım atıb. Lakin referendumun nəticələrinin dondurulması yetərsizdir, onu tamamilə ləğv etmək vacibdir. Biz Barzaniyə belə məsuliyyətsiz hərəkətin nəyə gətirib çıxaracağını dostcasına demişdik. İndi isə bəzi tədbirlərə əl atmağa məcburuq. Sərhəddəki buraxılış məntəqələrində nəzarətin ələ alınması üçün İraq hökuməti ilə razılığa gəlmişik. Hazırda onlar bu işlə məşğuldurlar”, - deyir Çavuşoğlu əlavə edib. Sərhəd nəzarətində Türkiyənin tərəfdaşının mərkəzi hökumət olduğunu deyən Çavuşoğlu mübahisəli Kerkük bölgəsindəki neft yataqlarının da Bağdadın idarəsinə keçdiyini, onların nefti Türkiyə üzərindən dünyaya ixrac etmək istədiklərini və bu sahədə əməkdaşlığı artacağını vurğulayıb.

Sabiq baş nazir həbs olunacaq



Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifin həbsi barədə qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb keçmiş hökumət başçısının məhkəmə iclasına qatılmaması olub. “Panama sənəd”lərinə görə, Nəvaz Şərifə qarşı 3 maddə üzrə korrupsiya işi açılıb.



Elşən Musayev: “Bəlkə, elə o terrorist Əli Kərimlinin adamıdır?”

“Ümumiyyətlə, Milli Şuraya xoş olan, hətta onların xeyrinə də olan hər şeydən imtina ediblər və bəyənəməyiblər. Milli Şura ölkədə baş verən heç bir pozitiv hadisəni, mövqeni, durumu bəyənəməyib və bu gün də öz amplualarına sadıqdırlar. Sadəcə məsələ burasındadır ki, Azərbaycan polisi nə müxalifəti, nə də iqtidarı ölkə vətəndaşının siyasi və qeyri-siyasi fərqi baxmadan hamının təhlükəsizliyini təmin edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib. Deputatın sözlərinə görə, ümumiyyətlə polisin siyasətə qarışacağı yoxdur: “Polisin fikrində yoxdur ki, burada mitinqdir və yaxud hansısa bir tədbirdir, aksiyadır və s. Amma görünən odur ki, onları qoruyanda da narazı qalırlar. Yaxşı o zaman dövlət nə etsin? İmkan versin ki, terrorçu gəlib mitinq keçiriləcək yeri partlatsın? Müxalifətçi də Azərbaycan vətəndaşdır və Azərbaycan iqtidarının da birbaşa marağında olan məsələdir ki, müxalifətli-iqtidarlı hamını qorusun. Sadəcə olaraq, radikal müxalifət hər bir fürsətdən Azərbaycan iqtidarına qarşı istifadə etməyə çalışır. Dövlət Təhlükəsizlik Xidməti artıq müxalifətin mitinqində terror törətmək istəyən qrupu zərərsizləşdirib. Bəlkə elə o terrorist Əli Kərimlinin adamıdır? Bu elə AXCP rəhbərinin marağında olan bir məsələdir. Əli Kərimli o qədər mürdar adamdır ki, ondan hətta terror təşviqini də gözləmək olar. Bəlkə də, bu insan heç ona görə istəmir ki, tərəfdaşlarını yoxlasınlar və yaxud mitinq keçiriləcək ərazi yoxlanılsın. Amma bu gün Azərbaycan dövləti, hüquq-mühafizə orqanları Əli Kərimli qədər məsuliyyətsiz deyillər. Bir sözlə, radikal müxalifətdən hər şey gözləmək olar”.

27 oktyabr 2017-ci il

Yeni Azərbaycan Partiyası alternativi olmayan qüvvədir!

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Sumqayıt şəhər təşkilatında silsilə tədbirlər davam edir. Növbəti tədbir təşkilatın qadınlar şurasının təşkilatçılığı ilə keçirilib.

YAP Sumqayıt şəhər təşkilatında keçirilən tədbiri şəhər təşkilatının sədri Ramiz Hüseynov açaraq,



qeyd edib ki, YAP-ın yaradılması tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirilməlidir: "Ulu Öndər Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın onilliklərə bərabər uğurlu bir inkişaf yolu keçib. Gün-gündən sıraları durmadan genişlənən YAP cəmiyyətdə alternativi olmayan qüvvə statusunu möhkəmləndirməkdə davam edir". R.Hüseynov dövlət-qadın siyasətində də böyük nailiyyətlər əldə edildiyini, sürətlə inkişaf edərək, bölgənin lider dövlətinə çevrilmiş Azərbaycanda gender siyasətinin reallaşdırılması məsələsində yeniliklərə imza atıldığını bildirib. "Yeni Azərbaycan Partiyası 25 - Dövlət Qadın Siyasəti" mövzusunda məruzə ilə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin qadınlarla iş üzrə müavini Səkinə Sadıxova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər gördüyünü, Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində sosial, elm və təhsil, humanitar, İKT, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirildiyini vurğulayıb. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının şura üzvləri Leyla Abdullayeva, Tərənə Rəcəbli, Olya İslamova və Aygün Zülfiqarlı partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırdığını, əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycanın dünyanın güclü dövlətinə çevrildiyini və bu işdə Azərbaycan mədəniyyətini, musiqisini, incəsənətini, ədəbiyyatını və tarixini dünyada tanıdan Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu qeyd ediblər.

R.RƏSULOVA

Ağcabədidə Yeni Azərbaycan Partiyasının 25 illik yubiley tədbirləri davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Ağcabədi rayon təşkilatının 1 saylı ərazi ilk partiya təşkilatında tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə 1 saylı ərazi ilk partiya təşkilatının sədri Tünzalə Hüseynova açaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib. O, ölkəmizdə müasir demokratik-hüquqi və dünyəvi dövlət quruluşunda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb: "YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik-hüquqi- dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir".

Tədbirdə ərazi ilk partiya təşkilatının idarə heyətinin üzvü Səadət Kazımova çıxış edərək, bildirib ki, Ulu Öndər Heydər Əliyevin vurğuladığı "Yeni Azərbaycan Partiyası dünənən, bu günün və gələcəyin partiyasıdır" fikri bu gün öz təsdiqini tapmış bir reallıqdır: "Yeni Azərbaycan Partiyası bu gün durmadan inkişaf edir, sıraları möhkəmlənir və öz sıralarında xalqın savadlı, vətənpərvər və siyasi cəhətdən fəal hissəsini birləşdirərək, ölkənin siyasi həyatında aparıcı bir qüvvəyə çevrilmişdir".

YAP Ağcabədi rayon təşkilatının qadınlar şurasının sədri Radə Qafarova çıxışında respublikamızda inkişaf proseslərinin vətəndaşlarımız tərəfindən dəstəkləndiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdiyini, xalqın böyük bir hissəsini təmsil edən YAP üzvlərinin Cənab Prezidentin ətrafında sıx birləşdiyini bildirib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov çıxışında Yeni Azərbaycan Partiyasının 25 il ərzində respublikamızın inkişafındakı mühüm rolundan danışıb. Bildirib ki, Azərbaycanın bugünkü inkişafı və tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi doğurur.

ZÜMRÜD

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı mədəniyyət və turizm şöbəsi YAP qadınlar şurası ilə birgə "Yeni Azərbaycan Partiyası - regionun aparıcı siyasi qüvvəsi" mövzusunda tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbir giriş sözü ilə YAP rayon təşkilatının aparat rəhbəri Əzra Həşimova açaraq, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması və Ümummilli Lider Heydər Əliyevin bu partiya Sədr seçilməsi respublikanın o zamankı gərgin təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə olub: "O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilməmişdir. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiyada yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəməyiblər".

Yeni Azərbaycan Partiyasının yaranması öz tarixi inkişaf yolunda Azərbaycan xalqına və dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndi"-deyə qeyd edən Ə.Həşimova bildirib ki, ötən müddət ərzində bu partiyanın da yaxından iştirakı



ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verib, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyinə, Azərbaycan vətəndaşlarının maddi-rifah halının günü-gündən daha da yaxşılaşmasında və respublikamızın tərəqqisinə xidmət edib: "Prezident İlham Əliyevin sözləri ilə desək, Yeni Azərbaycan Partiyası həm də Azərbaycanda siyasi sistemin yaranmasında böyük rol oynayıb".

Ə.Həşimova, çıxışında onu da qeyd edib ki, xalqın yüksək inamı, etimadı və dəstəyi ilə 25 ildir ki, hakimiyyətdə olan Yeni Azərbaycan

Yeni Azərbaycan Partiyasına inam, etimad və dəstək böyükdür

YAP Goranboy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı tədbirlərini davam etdirir



can Partiyası bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb: "Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərir. Yeni Azərbaycan Partiyasına inam, etimad və dəstək böyükdür. Cəmiyyətin bütün təbəqələrindən olan, xüsusilə, gənclər Yeni Azərbaycan Partiyasına üzvlər olurlar. Məhz hər bir azərbaycanlı Yeni Azərbaycan Partiyasına üzvlər olub. Hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyasının və onun Lide-

ri Prezident İlham Əliyevin apara biləcəyinə inanır. Bu mənada, YAP cəmiyyətimizin yeganə seçimidir və gələcəyini etibar etdiyi partiyadır".

Şura üzvü Gündüz Hacıyev çıxışında bildirib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi, YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir: "Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik

prinsiplərinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş və çoxşaxəli fəaliyyət göstərib". 2005-ci ilin mart ayında keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin YAP-ın Sədri seçilməsi partiyanın həyatında ikinci yeni mərhələnin başlanmasına səbəb oldu və bununla da, Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatının yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və ölkənin təhlükəsizliyinin təmin etməsi faktoru daha da inkişaf etməyə başladı".

Tədbirdə mədəniyyət və turizm şöbəsi ilk partiya təşkilatının sədr müavini Kamalə Axundova, YAP Goranboy rayon təşkilatının qadınlar şurasının üzvü Afaq Axundova, Səidə Abdullayeva və Təzəgül Abbasova da çıxış edərək, Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolundan danışıblar.

Rövşən RƏSULOVA

YAP Zərdab rayon təşkilatında “Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə bağlı partiyanın Zərdab rayon təşkilatı Tədbirlər Planına uyğun olaraq, silsilə tədbirlər keçirməkdə davam edir. Növbəti tədbir gənclərin iştirakı ilə “Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir” mövzusunda baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad



Tədbirdə YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri Ələkbər Kərimov məruzə ilə çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli tarixi yola nəzər salıb, partiyanın gənclər siyasəti və gənclərin inkişafı naminə həyata keçirilən layihələr haqqında geniş məlumat verib. Məruzədə zərdablı gənclərin hər zaman dövlətə və dövlətçiliyə sadıq olduqları xüsusilə vurğulanıb.

Daha sonra YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədr müavini, Zərdab İHB aparatında böyük məsləhətçi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Məmmədova, YAP Zərdab rayon təşkilatının fəal üzvü, Ağdaş regional mədəniyyət və turizm idarəsinin Zərdab rayon nümayəndəliyinin əməkdaşı Rəna Namazova və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, ölkədə, eləcə də, rayonda gənclər üçün yaradılan şəraitdən razı olduqlarını və bunun üçün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri, fəallara isə hədiyyələr təqdim edilib.

R.RƏSULOĞ

Yeni Azərbaycan Partiyası dünənə hörmət və gələcəyinə rəğbətlə yanaşır

YAP Qobustan rayon təşkilatı partiyanın
25 illik yubileyini təntənə ilə qeyd edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Qobustan rayon təşkilatı Mədəniyyət və Turizm Şöbəsi ərazi ilk partiya təşkilatında elmi -praktik konfrans keçirilib.

Konfransda çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülləliyev qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyətdə olan qüvvələrin sərişsəzliyi ucbatından ölkədə kaos və ictimai-siyasi böhran yaranmışdı. “Respublikanı bu ağır ictimai-siyasi böhrandan çıxarmaq üçün güclü siyasi liderə və siyasi təşkilata ehtiyac var idi. Belə bir siyasi lider böyük dövlət xadimi, təcrübəli siyasətçi, Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev idi. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası təsis edildi. Qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli, Onun ideyalarını dəstəkləyən insanlar partiya sıralarına daxil oldular. 1993-cü ilin mayında Qobustan rayonunda da Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsis edildi.



Rayonumuzun ziyalıları, zəhmət adamları rayon təşkilatının yaradılmasını alqışladılar və onun sıralarına daxil oldular. Az sonra Ümummilli Lider Heydər Əliyev ölkəni düşdüğü vəziyyətdən çıxarmaq üçün xalqın təkiddi tələbi ilə ölkə rəhbərliyinə qayıtdı və geniş siyasi fəaliyyətə başladı”. Təşkilat sədri çıxışında vurğuladı ki, Ümummilli Liderin rəhbərliyi ilə başlanmış hüquqi- demokratik dövlət quruculuğu son 14 ildə, məhz Prezident İlham Əliyevin qətiyyəti sayəsində yeni mərhələyə qədəm qo-



yub. Mədəniyyət və Turizm İdarəsi ərazi ilk partiya təşkilatının sədri Anar Əkbərov isə çıxışında YAP-ın yaranmasının müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri olduğunu bildirib: “YAP hər zaman dünənə hörmət və gələcəyinə rəğbətlə yanaşır”-deyə qeyd edən nətiq, əlavə edib ki, bu da parti-

yada yaşlı nəsilə bərabər, qadınlara və gənclərə olan inamın təcəssümüdür: “Ona görə də, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır”.

YAP üzvlərindən Ağaməmmədov Cəhangir, Xəlilova Ləman və digərləri də çıxış edərək, bildirdilər ki, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində milli dəyərlərimizə xüsusi önəm verərək, Onu dünyaya tanıdıb: “Bu mədəniyyət Azərbaycan tarixini özündə yaşadır. Görkəmli dövlət xadimi Heydər Əliyev, məhz bu prizmadan mədəniyyətimizə hörmətlə yanaşaraq, onun coğrafi sferasının genişliyinə diqqət ayırıb. Bu gün dünyada Azərbaycan mədəniyyətinin əks-sədası Ümummilli Lider Heydər Əliyevin bu sahədə qoyduğu təməlin bəhrəsidir”.

Sonda konfrans iştirakçıları hər bir partiya üzvünü Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə təbrik ediblər.

R.NURƏDDİNOĞLU

Pirallahıda Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Pirallahı rayonunda Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Pirallahı rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfərxanov, Bakı şəhəri mədəniyyət və turizm idarəsinin rəis müavini Nazim Əliyev, RİH əməkdaşları, YAP Pirallahı rayon təşkilatının üzvləri və fəalları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Pirallahı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov

yubiley münasibətilə mərkəzin kollektivini RİH başçısı Vasif İmanov adından təbrik edərək, bildirib ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub: “Ulu Öndərimizin müstəqillik illərində həyata keçirdiyi tədbirlər Azərbaycan mədəniyyətinin dünya arenasına çıxmasında mühüm rol oynayıb. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamlara əsasən Milli Kino, Milli Musiqi, Azərbaycan Əlifbası və Ana dili Günlərinin təsis edilməsi xalqımızın çoxəsrlik mədəniyyətinə məhəbbətinin ifadəsi idi. Mədəniyyət sahəsində bir sıra qanunların qəbul edilməsi də bu sahədə hüquqi bazanın yaradılmasının əsas gös-



tericilərindən biridir. Bu gün ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin mədəniyyət siyasəti uğurla davam etdirilib.

H.Şikarov, həmçinin, diqqətə çatdırıb ki, bu il Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi 80 illik yubileyini qeyd edir: “Bu tədbirlər

sırasına əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş, Ahıllar Gününə həsr olunmuş mərasim və digər vətənpərvərlik ruhlu tədbirləri daxil etmək olar.

Tədbirin bədi hissəsində Samirə Allahverdiyeva, Tacir Şahmalıoğlu, Yusif Mustafayev, Rüşət Axundov, Cəmalə Qambayeva mil-



li musiqimizdən ibarət repertuarları ilə çıxış etdilər. Bakı Mühəndislik Universitetinin və Mərdəkan Mədəniyyət Sarayının kollektivlərinin rəqslərini, Şuşa Dram və Musiqili Komediya Teatrının aktyorlarının ifasında “Koroğlu” səhnəciyini tamaşaçılar maraqla izləyiblər.

RÖVŞƏN

27 oktyabr 2017-ci il

“Azərbaycanın haqlı mövqeyini hər bir vicdanlı adam müdafiə etməlidir”

Bunu BSU-da qonaq olan xarici jurnalistlər deyib



Dünən Azərbaycan Respublikasının Prezidenti-nin dəvəti ilə ölkəmizə gəlmiş ABŞ parlamentinin üzvü, Viskonsin Universitetinin rektoru, beynəlxalq jurnalist Peter Tasse və uzun illər Misir Ərəb Respublikasındakı Azərbaycan səfirliyində çalışmış, məşhur diplomat-jurnalist Sameh Əbdülvəhab Məşad Bakı Slavyan Universitetində olublar.

Qonaqları BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək, onlara ölkəmizin iqtisadi-siyasi və hərbi baxımdan regionda ən güclü dövlət olmasını və ölkəmizdə hal-hazırda həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verib. N.Əliyeva beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun günbəgün artdığını, Azərbaycanın imicinə zərər vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, beynəlxalq insitutiv və təşkilatların reyting cədvəllərində yuxarı pillələrdə dayandığını vurğulayıb. Rektor daha sonra qonaqlara universitetin tarixi, bugünkü vəziyyəti və gələcək planları barədə məlumat verib. O, təhsil sahəsində Ümummillî Lider Heydər Əliyevin irəli sürdüyü prinsiplərin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. O, Bakı Slavyan Universitetinin postsovet

mekani ilə yanaşı, Şərqi Avropanın əksər ölkələri ilə çox sıx əlaqələrə malik olduğunu, universitetin hər il dünyanın müxtəlif ali təhsil ocaqları ilə tələbə-müəllim mübadiləsinin gerçəkləşdiyini vurğulayıb.

Sonra söz alan amerikalı qonaq Peter Tasse Azərbaycanın yüksəlişinin sadəcə, bir söz olmadığını, bunu son bir neçə il ərzində öz gözələri ilə gördüyünü deyib. “Mən neçə ildir ki, Bakıya gəlib-gedirəm, şəhər gözümün önündə



dəyişir. Bakını bu gün dünyanın ən müasir meqopolisləri ilə müqayisə etmək olar”.

Tanınmış jurnalist ölkədə işsizliyin 65 faizdən 25 faizə düşdüyünə diqqəti yönəldərək, bunu ölkə Prezidentinin uğurlu addımı kimi dəyərləndirib. O, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycanın sürətli iqtisadi yüksəlişini xalqın vətənpərvərlik ruhu və dövlətə inamı ilə əlaqələndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan amerikalı siyasətçi problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirdi. O, Azərbaycan xalqının ədalətsiz müharibəyə cəlb edildiyini və Ermənistanın işğalçı siyasətinin sonda onun özü üçün ağır nəticələr verəcəyini qeyd etdi. Peter Tasse bu günə qədər öz jurnalistlik fəaliyyətində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini və gələcəkdə də bu mövqeyi qoruyacağını bildirdi.

Misirli diplomat və jurnalist Sameh Əbdülvəhab Məşada uzun müddət Misirdəki Azərbaycan səfirliyində çalışdığını və daim Azərbaycana xüsusi məhəbbət bəslədiyini bildirdi. Qonaq bütün yazılarında Azərbaycanın mövqeyini müdafiə etdiyini və buna görə daim ermənilərin təzyiqinə tuş gəldiyini qeyd etdi. Bir erməni diplomatının vaxtilə onun haqqında böyük bir məqalə yazaraq, onu Azərbaycana nökrçilikdə ittiham etdiyini diqqətə çatdırıb. “Amma mən ona cavabımda Azərbaycanın deyil, haqqın və ədalətin yanında olduğumu bildirdim”, - deyə misirli jurnalist vurğulayıb. Daha sonra Sameh Əbdülvəhab Məşad ingilis və ərəb dilində qələmə aldığı “Azərbaycan ensiklopediyası”, “Azərbaycan-Ermənistan konflikt” adlı kitablarını universitetə hədiyyə etdi. Müəllif bu kitablarda erməni yalanlarını ifşa etdiyini və onların Azərbaycanı zorla ədalətsiz münaqişəyə sövq etdiklərini diqqətə çatdırıb. O, hər bir vicdanlı şəxsi Azərbaycanın mövqeyini müdafiə etməyə çağırıb.

Sonra qonaqlar universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri qarşısında çıxış etdilər. Sameh Məşad rəhbərlik etdiyi “Orbit” informasiya şirkətinin fəaliyyəti barədə gənclərə məlumat verib. O, şirkətin ingilis və ərəb dillərində jurnallarının nəşr edildiyini və elektron versiyalara malik olduğunu bildirdi.

Yeri gəlmişkən, Sameh Məşad adıçəkilən şirkətin Bakı Slavyan Universiteti ilə müqavilə bağlamağa hazırladığını və həmin müqavilədən sonra şirkətin materiallarını həm də rusca yayımlayacağını bildirdi. BSU “Orbit”in rus variantına məsul olacaq. Sameh Məşad özünü gənclərə tutaraq, onları “Orbit”in resurslarından istifadə etməklə, Azərbaycanın haqq səsinə dünyada yaymağa çağırıb.

ZÜMRÜD

Rusiya XİN Bakının və Yerevanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesini fəallaşdırmağa hazır olmasını alqışlayır



Rusiya XİN Bakının və Yerevanın təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə tədbirlər görməyə hazır olduğunu alqışlayır. Rusiya XİN-in rəsmi nümayəndəsi bu sözləri Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh edərkən söyləyib. AZƏRTAC xəbər verir ki, M.Zaxarova deyib: “Biz tərəflərin danışıqlar prosesini intensivləşdirməyə və təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə addımlar atmağa hazır olmasını alqışlayırıq”. M.Zaxarova qeyd etdi ki, Moskva ATƏT-in Minsk qrupunun həmsədrələrinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı söyləmələrini dəstəkləyir. Həmin görüşdə “münaqişənin tənzimlənməsi ilə bağlı mühüm məsələlərin və vəziyyəti sabitləşdirmək üzrə mümkün tədbirlərin müzakirə edilməsi” nəzərdə tutulur. Mariya Zaxarova daha sonra deyib: “Təəssüf ki, münaqişə zonasında vəziyyət müəkkəb olaraq qalır. Biz Bakını və Yerevanı həll edilməmiş məsələlərə dair çıxış yolu axtarışına konstruktiv yanaşmağa çağırırıq”.

Yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonunda 0,3 manat vergi tətbiq edilir



Abşeron rayonunda 3,0 sot torpağı və sahəsi 70 kvadratmetr olan evin sahibi nə qədər vergi ödəməlidir? Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xüsusi mülkiyyətində olan tikiliyə və torpaq sahəsinə görə bələdiyyəyə torpaq və əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Sumqayıt şəhəri və

Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir. Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə torpaq vergisinin məbləği isə torpaq sahəsi 10.000 kvadratmetrə qədər olduqda hər 100 kvadratmetrə görə 0,5 manat vergi dərəcəsi tətbiq edilməklə hesablanır. Qeyd olunan məlumatlara əsasən, 2,6 sot (260 kvadratmetr) olan torpaq sahəsi üçün 1,30 manat (0,5*260/100) torpaq vergisi və 70 kvadratmetr yaşayış sahəsi olan mənzil üçün 12 manat ((70-30)*0,3) əmlak vergisi hesablanmalıdır.

DTX-nin Xırdalandakı əməliyyatı zamanı 1 tapança, 2 qumbara, 7 “Molotov kokteyli” götürülüb

25 oktyabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş ünvanda - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə baxış keçirilib.



Abşeron rayon prokurorluğundan SİA-ya verilən məlumat görə, baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kустar üsulla hazırlanmış “Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışı üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq maddi sübut kimi götürülüb. Faktla bağlı hazırda Abşeron rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

“Bu il qida zəhərlənmələrindən 477 nəfər zərər çəkib”

Cari ilin 10 ayında Azərbaycanda baş verən qida zəhərlənmələrinin statistikasını açıqlayıb. Səhiyyə Nazirliyi Respublika Gijiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov SİA-ya açıqlamasında deyib ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 279 qida zəhərlənməsi hadisəsi baş verib. Onun sözlərinə görə, qida zəhərlənmələri hadisələrindən 477 nəfər zərər çəkib: “Yanvar-sentyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib”.



“Bakı-Tbilisi-Qars layihəsi üçün Azərbaycan 40 yükdaşıma elektrovozu ilə təmin ediləcək”

“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə ediləcək”

Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə ediləcək”. SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycan-dakı səfiri Beybit İsabəyev dünən keçirilən mətbuat konfransında deyib. “Bakı-Tbilisi-Qars” layihəsinin işə düşməsinə möhtəşəm hadisə adlandıran səfir deyib ki, bu, təkə Azərbaycan, Türkiyə və Gürcüstanın deyil, ümumiyyətlə “İpək yolu”na daxil olan ölkələrin inkişafına zəmin yaradacaq. “Bakı-Tbilisi-Qars” layihəsində 10 Qazaxıstan teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək”, -deyə səfir əlavə etdi.



Erməni "beyin mərkəzləri" 100 milyonluq hərbi kreditin səmərəsinə inanmırlar

Eduard Abraamyana: "Bu, amil yalnız bizim xeyrimizə deyil..."



Məlum olduğu kimi, oktyabrın 12-də Ermənistan hökuməti Rusiyadan hərbi kredit vasitəsilə 100 milyon dollarlıq hərbi texnika və sursat alması barədə əldə olunmuş razılaşma layihəsini təsdiq edib. Belə ki, işğalçı ölkə sözügedən krediti 2018-2022-ci illər ərzində realizə edəcək.

Hazırda bu məsələ ətrafında təhlil aparılan bir sıra erməni siyasi analitikləri və hərbi ekspertləri düşüncülər ki, Ermənistanla ayrılmış hərbi kredit bu ölkənin hərbi gücünə ciddi və müsbət təsirlər göstərəcək. Çünki Rusiya Azərbaycanla da hərbi-texniki müqavilələr imzalayaraq, daha böyük məbləğlərdə layihələr reallaşdırır. Bu baxımdan, ermənilər, məhz həmin amilə diqqət yetirərək, Rusiyanı hədəfə alaraq, əslində, həmin kredit vasitəsi ilə Ermənistanı susmağa məcbur edir.

Erməni siyasi analitiki hesab edir ki, Rusiyanın 100 milyonluq hərbi krediti Ermənistanla birmənalı dəstək hesab oluna bilməz

Bu arada ABŞ-ın Laster Universitetinin Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzinin elmi işçisi, Vaşinqtonun Mərkəzi Asiyada və Qafqazda Regional Təhlükəsizlik İnstitutunun analitiki Eduard Abraamyana Rusiyanın Ermənistanla 100 milyonluq silah krediti ayırmasına münasibət bildirib. 1in.am saytına açıqlama verən erməni analitikinə görə, yaxın vaxtlarda Azərbaycan da hərbi texnika və sursatlar almaq üçün Rusiya ilə yeni iş birliyinə imza atacaq. Ekspert Rusiyanın Ermənistanla kredit ayırmasını bu cür qiymətləndirib. "Biz, nəticə olaraq, silahlanma rəqabətinə qoşulmuşuq və bu amil yalnız bizim xeyrimizə deyil"-deyə qeyd edən E.Abraamyana görə, bu, Ermənistanın müttəfiqlərinin cəmləşdiyi KTMT-nin və hətta Azərbaycanın da Rusiya ilə növbəti iş birliyi qurmalarına səbəb olacaq.

Erməni siyasi analitiki hesab edir ki, Rusiyanın 100 milyonluq hərbi krediti Ermənistanla birmənalı dəstək hesab oluna bilməz. Abraamyana görə, Rusiya tərəfi ikili standartlardan çıxış edir. SİTAT: "Rusiya ABŞ-dan Ukraynaya silah göndərilməsinin əleyhinə çıxış edir və bunu vəziyyətin sabitliyini pozulmasına səbəb olduğunu bəyan edir.

Burada sual yaranır: bəs Rusiya Azərbaycanı 5 milyardlıq silahla təchiz edirsə, bu addımın özü sabitliyin pozulması sayılmırmı? Düşünürəm ki, Moskva ikili standartlar tətbiq etməkdədir".

Erməni analitiki Rusiyanın KTMT üzvü olması ilə yanaşı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu xatırlatmaqla yanaşı, digər bir amilə də toxunub. O, 1992-ci ildə Qarabağ münaqişəsi zonasını hərbi texnika və sursatlarla təchiz edilməsinə embarqonun qoyulduğunu xatırladaraq, deyib ki, Rusiya buna məhəl qoymayaraq, öz hərbi sənaye kompleksini "yedirtməklə" məşğuldur.

Abraamyana iddia edir ki, bununla Rusiya digər ölkələr üçün də Azərbaycana silah və hərbi texnika göndərmələrinə yaşayış işıq yandırmış olur.

Rusiya Ermənistanı yalnız tırtıllı texnika ilə təmin edəcək?

Yeri gəlmişkən, ermənilər Rusiyadan hansı növ hərbi texnikanın əldə edilməsinə də toxunaraq, qeyd ediblər ki, əslində, Ermənistan ordusunda güclü artilleriya sistemləri yoxdur. E.Abraamyana digər hərbi analitik Leonid Nersisyanın bu fikri ilə razı olduğunu deyərək, bildirib ki, bəlkə sözügedən problem həll oluna bilər, ancaq o, əmin deyil və ümumiyyətlə, inanmır ki, Rusiya Ermənistanla özünü "Mcta-C" özüyəriyən qaubitsalar versin. Analitik uzağı Rusiyanın Ermənistanla tırtıllı hərbi texnika verə biləcəyini hesab edir.

Bununla, bir daha sübut olunur ki, Rusiyanın Ermənistanla hərbi təyinatlı silah-sursat almaq üçün kredit verməsi erməni "beyin mərkəzləri"nin də iddia etdiyi kimi, ölkənin hərbi potensialına ciddi təsirlər göstərməyəcək. Ən azından, Azərbaycanın Silahlı Qüvvələri ilə müqayisədə və ölkəmizin son illərdə əldə etdiyi silahlar baxımından, işğalçı ölkənin hərbi-texniki vəziyyəti kifayət qədər aşağı və zəifdir.

Rövşən NURƏDDİNOĞLU



Bəlli olan fakt ondan ibarətdir ki, AŞPA-nın ermənipərəst deputatları, eləcə də, anti-Azərbaycan şəbəkəsinin aktiv dəstəkçisi kimi tanınan T.Yaqlandı ölkəmizə qarşı qərəzli mövqedən çıxış edərək hədələr işlətməkdən, sanksiyalara çağırışlardan belə çəkinmir. AŞPA-nın qeyri-konstruktiv mövqeyi ölkə daxilində fəaliyyət göstərən və dağıdıcı müxalifətin təsiri altında olan "Meydan" TV, "Azadlıq" radio-su, "Azadlıq" qəzetinin facebook səhifəsi və digərlərinin onlarla eyni mövqedən çıxış etmələri üçün əsas olub.

Yaqlandı mövqeyi ikili standartlarla izah oluna bilər

Ümumbəşəri insan azadlıqlarını qoruduğunu vurğulayan AŞPA nəyə görə hələ də ermənilər tərəfində əsir və girov götürülən soydaşlarımızın azadlığı barədə qərar qəbul etməyir? Bu, o AŞPA-dır ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi barədə bir dəfə də olsun Ermənistanla sanksiyaların tətbiq olunması haqqında qətnamə qəbul etməyib. AŞPA-da itkin düşmüş, işğancılara məruz qalmış soydaşlarımız və onların azadlığı barədə bir dəfə də olsun məsələ müzakirə olunmayıb. O insanların haqları və azadlıqları İlqar Məmmədovun azadlığından fərqli azadlıqdır? Yaxud insan haqları və azadlıq kimə anlayış yalnız onama şamil olunur?

Heç bir hüquqi və mənəvi əsasla sığmayan yanaşma

Polisə qarşı zorakılıq, iğtişaş törətməkdə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilən bir vətəndaş siyasi məhbus kimi qələmə verilərək dünyaya car çəkilir, amma öz döğmə torpaqlarının müdafiəsinə qalxmış fədailər, dinc əhali illərlə erməni əsirliyində saxlanıldığı zaman buna etinasızlıq nümayiş etdirilirsə, aydındır ki, bu, Avropa Şurasının, ələlxüsus, Yaqlandı kimi ermənipərəstin mövqeyidir və ikili standartlarla izah oluna bilər. Amma Azərbaycana məxsus mətbuat səhifələrində ermənipərəst parlamentarilərin fikirlərini və mövqeyini dəstəkləmək heç bir hüquqi-mənəvi əsasla sığışmır. Müxalif sayt və mətbuat səhifələrində İ.Məmmədovun azadlığına bu qədər

dəyər verdiklərini nümayiş etdirənlər üçün də təcavüzə məruz qalmış yüz minlərlə həmvətənlərinin taleyindən bir məhbusun taleyi daha maraqlı oldumu? Təəssüf doğuran ən vacib məqam ondan ibarətdir ki, AŞPA-da Azərbaycan əleyhinə qaldırılan məsələlər ölkə daxilində müxalifət yönümlü mətbuat səhifələrində də müdafiə olunur və məhz İ. Məmmədovun azadlığa buraxılması tələbi ilə çıxış edilir. Əslində, onları da AŞPA kimi nə insan hüquq və azadlıqları, nə də İ. Məmmədovun taleyi maraqlandırır. Məsələnin əsl mahiyyəti ondan ibarətdir ki, Avropa Şurası və onun təmsilində digər beynəlxalq qurumların Azərbaycan əleyhinə mövqeyi onların iğtişaş, narazılıq yaratmaq üçün işinə yarayır və bir növ həmin təşkilatları özləri üçün arxa-dayaq hesab edirlər.

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan deputatların Azərbaycanda insan haqları və demokratiyanın durumu, o cümlədən, İ.Məmmədovun həbsi ilə bağlı qətnamənin qəbulu zamanı Avropa Şurası Parlament Assambleyasında sərgilədikləri mövqeyi alqışlayanlar, başda Dəniz Baykal olmaqla, digər türkiyəli deputatlar kimi, ümumilikdə, türk dünyasına xəyanət etmiş oldu. Onlar Azərbaycana qarşı səs verməklə

tarix boyu yandırılmış məscidlərə, türk millətinə mənsub min bir işğencələrlə məruz qoyulmuşların, Xocalıda, ümumilikdə, bütün Qarabağ ərazisində şəhid olmuşların ruhuna hörmətsizlik etdilər. Əgər hər hansı mətbuat səhifəsində türkiyəli bu deputatların mövqeyi müdafiə olunarsa və hərəketləri alqışlanarsa, bu, ictimai qınaq və nifrətlə qarşılanacaq.

Bunun bir adı var - xəyanət

Bu gün müxalifətyönlü mətbuat səhifələrinin bu qərəzli mövqeyi dəstəkləmələri və bu barədə palaz-palaz dəstək xarakterli məqalələrin yazılması xəyanətdən başqa bir şey deyil və bu ictimai qınaq obyektinə çevrilib. Türk millətinin, Azərbaycan xalqının nümayəndəsi, dövlətin vətəndaşı, ilk növbədə, milli-mənəvi maraqları, vətəndaşlıq mövqeyini qoruyub-saxlayacağı təqdirdə düşmən mövqedən çıxış edənlərin mənafeələrini müdafiə etməsi qəbul ediləməzdir. Hətta bu hərəketləri cəzasız qalmamalıdır və əslində, belə xəyanətin cəzasız qalması anti-Azərbaycan şəbəkənin ölkəmiz üçün arzuladığı xaosun yaranmasına şərait yarada bilər. Belə ki, söz azadlığı, insan hüquqları heç də əsas vermir ki, kim nə istəsə ifadə edə və xalqın mənafeyini nəzərə almayan, milli maraqlara dəyər verməyən mövqə sərgiləyə bilər.

İnam HACIYEV

VIII Avropa Film Festivalı çərçivəsində 21 film nümayiş olunacaq

Bakıda noyabrın 2-dən 12-dək VIII Avropa Film Festivalı keçiriləcək. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin, Aİ-yə üzv ölkələrin, eləcə də Norveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunacaq. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən SİA-ya bildirilib ki, festivalı proqramına 21 film daxildir. Onlardan 1-i Azərbaycan, 1-i Böyük Britaniya, 1-i Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsi - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Filmlərin təqdim olunacağı festival zamanı Avropanın tanınmış film rejissorları da paytaxtımıza gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadir Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen də var. Onlar Bakıda ustad dərsləri də keçirəcəklər.



27 oktyabr 2017-ci il

TƏRS BAXIŞ

Əli Kərimliyə dəyəcək "30 minlik" bumeranq zərbəsi

Yaxud AXCP sədri özünü və havadarlarını necə "qoyun" yerinə qoydu?

Bu günlərdə AXCP sədri Əli Kərimli yenidən mitinq çağırışları edərək, ətrafında olanlara yalan sıyıb və iddia edib ki, guya onun təşkil etdiyi mitinqlərinə ən azı "30 min" (???) adam toplaşacaq. Lakin AXCP sədrinin sosial şəbəkə üzərindən "Milli Şura"nın mitinqlərinə etdiyi çağırışları nədənsə qoyulan bəyənələrin sayı ilə üst-üstə düşür.



vəziyyətini daha da qəlizləşdirəcək. Məsələn, DTX-nın "Milli Şura"nın mitinqində terror planlaşdıran vəhhabi ekstremist-terrorçu təşkilatının üzvlərini zərərsizləşdirməsi, artıq "Milli Şura"da çaxnaşma yaradıb. Oradakı başbələnələr bir-birlərini qatı və radikalıqları ilə

seçilən dindarları mitinqlərə cəlb etməkdə itiham edirlər. Əlbəttə, bunun nəticəsi vəhhabilərin diqqətindən yayınmamışdı və artıq terror planı da işə düşəcəkdi. Yalnız xüsusi xidmət orqanlarının gözü açıqlığı və peşəkərligi nəticəsində qanlı hadisənin qarşısı alındı.

Ə.Kərimli isə təşəkkür etmək yerinə, növbəti dəfə özünü siyasi artistliyə qoyaraq, bunu öz təbircə "oyun" adlandırdı. Ancaq unudu ki, terror hadisəsi törədilsəydi, bütün günahlar, bilavasitə onun boynuna yazılacaqdı. Hər halda, Ə.Kərimli nanəcib və şəxsiyyətə fərd olduğu qədər, həm də nankordur. Təəssüf ki, onun ətrafında 300-500 nəfər adam var və onlar hələ də Ə.Kərimlinin xülyaları və pafoslu çıxışları altında qalmaqdadır. Lakin ayıldıqda, onlar üçün də çox gec olacaq.

Hər zaman daim müxalifətə qarşı müxalifətdə dayanan AXCP sədri indiki halda belə, öz yerini itirəcəyindən ehtiyat edərək, düşərgədəki digər ənənəvi müxalifət partiyalarına çağırışlar etmir. Halbuki onun sosial şəbəkədəki saxta profilləri nöqərləri mitinqə qatılmağa xalqı ard-arda bir neçə dəfə təhqir edirlər. Ancaq o, bir dəfə də olsa, öz çıxışlarında həmin təhqirlərin yığıldırılmasının vacibliyindən danışmadı. Çünki onun xisləti bu cür pəlçiqə yoğrulub. Daha dəqiq desək, insanları təhqir edən tərəfdarlarına bir dəfə də barmaq silkləməyən "Yurd" şefi xalqı "qoyuna", "heyvana" oxşadılara aşkar şəkildə göz yumdu. Bu dəfə isə, o öz-özünü aşkar qoyun yerinə qoyub və "30 mindən" dem vurur. Amma mitinq günü biz bir daha "Məhsul"da məhsuldarsızlığın şahidi olacağıq. Qondarma və saxta "30 min" isə, çox yəqin ki, mitinq günündən sonra onun özünə qarşı bumeranq zərbəsi olacaq.

Rövşən NURƏDDİNOĞLU

- Mais bəy, prezident seçkilərinə hələ bir müddət qalmasına baxmayaraq, müxalifət düşərgəsində çoxsaylı namizədlər iddialarını ortaya qoyurlar. Bu, müxalifətin yenə də vahid bir mövqedən çıxış edə bilməməsinin nümunəsi sayıla bilərmi?

- Prezident seçkiləri yaxınlaşdıqca, dağıdıcı müxalifət düşərgəsində təlatümlər baş verir. Ağır və ziddiyyətli durum müxalifəti növbəti dəfə parçalanma ilə üz-üzə qoyacaq ki, bu da sonda seçki məğlubiyyəti ilə nəticələncək. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslər bu günə qədər ölkədə keçirilən bütün seçkiləri udublar. Bu gün müxalifət liderləri, çox gözəl başa düşürlər ki, onların heç biri bu seçkilərdə seçicilər tərəfindən dəstəklənməyəcəklər. Yeni müxalifət namizədlərinin heç biri cüzi uğur da qazana bilməyəcək. Çünki cəmiyyət onları qətiyyətlə rədd edir. Sadəcə, seçkiyə qatılmaqla gündəmə gəlmək və Qərbdəki



Müsahibimiz "Yurddaş" Partiyasının sədri Mais Səfərlidiz

- Elə hesab etmirəm ki, Qərb ölkələrinin hansısa konkret bir namizədi var. Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq istəyən və ölkəmizin inkişafını istəməyən həmin Qərbdəki məkrli siyasi dairələrin hansısa bir namizədə üstünlük vermələri mümkün deyil. Çünki onların özləri də görürlər ki,

"Əli Kərimli özünü məsxərə obyektinə çevirib"

Mais Səfərlidiz: "Rəsul Quliyevin ağı olsaydı, ermənilərlə birləşib Azərbaycana qarşı çıxmazdı"

müəyyən dairələrin diqqətini özlərinə cəlb edərək, həmin xarici qüvvələrdən maliyyə yardımı almaq istəyirlər.

- Rəsul Quliyev iddia edir ki, müxalifətin ən şanslı namizədi odur. Əli Kərimli, İsa Qəmbər və digərləri də belə bir iddia ortaya qoyurlar. Təkbəbir və iddialar nədən irəli gəlir?

- Rəsul Quliyev namizəd olmaq üçün gərək heç olmasa Azərbaycan torpağına ayaq basmağı bacarsın. Yeni bir gəlsin bura və ondan sonra görsün ki, Azərbaycanda nə var, nə yox. Artıq 20 ilə yaxındır ki, o, Azərbaycanı okeanın o tayından seyr edir. R.Quliyev Azərbaycanı tərk etdiyi vaxtdan ölkəmiz böyük bir inkişaf yolu keçib. R.Quliyevin cəsarəti və iradəsi varsa gəlib, bu reallıqları görməlidir. Okeanın o tayından bəyanatlar vermək asan məsələdir. R.Quliyevin ağı olsaydı, ermənilərlə birləşib Azərbaycana qarşı çıxmazdı. Onun kimi digər müxaliflərin də Azərbaycanda seçicilərin rəğbətini qazanmaq üçün şansları olduqca aşağıdır.

- Sizcə, xarici maraqlı dairələr müxalifət daxilindəki namizədlərdən hansına üstünlük verəcək və nə səbəbə verəcək?

müxalifət daxilində ciddi və uğurlu bir namizəd yoxdur. Ümumiyyətlə, xarici qüvvələr də gözəl başa düşürlər ki, seçkilərdə müxalifətdən kiməsə dəstək vermələri onlara qazanc gətirməyəcək. Ona görə də, xarici maraqlı dairələr pərt olmamaq üçün müxalifətdə olan hansısa bir namizədin üzərində dayanmayacaqlar. Sadəcə olaraq, müxalifətə müəyyən dəstək verəcəklər ki, Azərbaycanda bir sıra pozuculuq aktların həyata keçirilməsinə nail olsunlar.

- Sizcə, nəyə görə Əli Kərimli Cəmil Həsənlini "Milli Şura"nın sədri elan etsə də, özünü prezidentliyə namizədlərdən iddia edir?

- Cəmil Həsənlidiz artıq bir dəfə "vahid namizəd" olub. Amma gördüyünüz kimi, C.Həsənlidiz namizədliyi cəmiyyətdə güllüşdürməkdən başqa bir işə yaramadı. Ona görə də, onlar çox gözəl başa düşürlər ki, əgər C.Həsənlidiz yenə də namizədliyini irəli sürsə, bu dəfə seçicilər qəhqəhə çəkib güləcəklər. Ə.Kərimli namizədliyini irəli sürsə də, uğur qazanmaq şansı sıfıra bərabərdir. Çünki xalq tərəfindən bunların heç bir dəstəyi yoxdur.

GÜLYANƏ

Son illər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsi adını "hüquq müdafiəçisi" qoyan Leyla Yunusda yenə də dərin qısqanclıq hissləri yaradıb. Çünki bu, o L.Yunusdur ki, bütün fəaliyyəti ərzində Azərbaycanın ictimai-siyasi həyatında ölkəmizin maraqlarına uyğun olmayan hərəkətlər edib, böhtan və qarayaxmalardan əl çəkməyib.

"Hüquq müdafiəçisi" adı ilə maskalanmış erməni casusu L.Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq, beynəlxalq təşkilatların və xarici kütləvi informasiya vasitələrinin diqqətini ölkəmizə cəlb etmək və müstəqil dövlətimizi qara rəngdə göstərmək üçün min oyundan çıxır. O, bu "xidmətləri"nin müqabilində aldığı külli miqdarda maliyyə vəsait hesabına

Leyla Yunus yenə öz ampluasındadır

müxtəlif xarici ölkələrdə mülklər və obyektlər əldə edibdir. O, bu gün də öz xəyanətəkar və çirkin əməllərini davam etdirir. Ancaq onun ermənilərə xas olan əməlləri elə öz başında çatlayacaq. Çünki cəmiyyət bu fikirdə olan nankorları qəbul etmir və etməyəcək də. L.Yunus kimi ermənipərəstlər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə heç bir kölgə sala bilməz. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, insan hüquq və azadlıqlarının, dövlətçiliyimizin və milli maraqlarımızın qorunması, erməni təcavüzünün, milli-mədəni irsimizin dünyada yayılması istiqamətində çox böyük nailiyyətlərimiz var. L.Yunus və onun kimi xəyanətəkar və satqınların apardıqları

anti-Azərbaycan fəaliyyəti ölkəmizin dünya birliyindəki reytinginin getdikcə artmasına heç bir təsir göstərə bilməz.

Yunusların növbəti şərəfsizlikləri...

Bu günlərdə Leyla və Arif Yunuslar növbəti dəfə ermənipərəst mövqə sərgiləyiblər. Belə ki, Azərbaycanı təhqir edən, ölkəmizə qarşı şər-böhtan atan Fransanın televiziya kanallarından birində yayımlanan materiala görə, Azərbaycan hökuməti həmin telekanalı məhkəməyə verib. Maraqlıdır ki, həmin telekanalı müdafiə edənlər sırasında Leyla və Arif Yunus ön sırada qərarlaşır. L.Yunus məhkə-

məyə ifadəsində 90-cı illərdə ermənilərin Xanlarda işgəncə və deportasiyaya məruz qaldığını iddia edib.

Göründüyü kimi, Leyla və Arif Yunusların həyasızlığı o qədərdir ki, illərdir Azərbaycanın küreyinə balta sapladığı yətmədi, indi də həyat amalları olan ləyaqətsizliklə, həyasızlıq və şərəfsizliklə məşğul olmaqdan əl çəkmilər.

Bu, heç təəccüb də doğurmur. Çünki uzun zamandır ki, bu sərəri və xəstə ünsürlər özlərini ictimai rəyə "hüquq müdafiəçisi" qismində təqdim edərək, xarici səfirliklərin qapısı qarşısına gedib "dvornoyasha" (süləngəc it) köpəkləri kimi korpusların pilləkənləri üzərində yalmanır, gah da... Eyni zamanda,



bu o ermənipərəst hüquq müdafiəçisi, həmçinin, terrorçular da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi kölələmə verməklə kifayətlənmir, hətta onları təsniflədirməyə də çalışır. O, "siyasi məhbus", "vicdan məhbusu" kimi anlayışların tərifini verildiyini iddia edir və Vətən xainlərini də "siyasi məhbus" siyahısına daxil edərək, öz bazarını daha da genişləndirir. Atalar demişkən, islanmışın yağışdan nə qorxusu?

R.HÜSEYNOVA

Ulu Öndər Heydər Əliyevin Sovet dövründə teatr və opera mədəniyyətinə qayğısı

Hələ Sovet dövründə Heydər Əliyev teatr mədəniyyətinin inkişafında əvəzsiz rol oynadı:

- Azərbaycan teatrlarını inkişaf etdirdi, teatr binalarını təmir etdirdi, yenilərinə tikdirdi;
- Teatrların və teatr xadimlərinin yubileylərini keçirdi;
- Aktyorları, dramaturqları, rejissorları mükafatlandırıldı;
- Mərhum teatr xadimlərinin adlarını əbədiləşdirdi;
- Onların ev-muzeylərini yaratdı.

1970-ci illərdə:

- Hüseyin Ərəblinskiyin adını əbədiləşdirdi;
- Aktyorlar Evinə A.M.Şərifzadənin adını verdi;
- M.Sənəninin, İ.Dağıstanlının 70 illik yubileylərini keçirdi.

M.Qasımlı yazır: "Azərbaycan rəhbəri istəklərini mərkəzdən inadla ala bildi. Dövlətin yüksək orden və medalları ilə təltif olunmaları həmin sənətkarları ədalətsiz tənqiddən kənar edir, hücumlardan qoruyur, Azərbaycan teatr sənətini və xadimlərini ölkədə tanıdır, xalqa olan etimadı möhkəmləndirir, milli özünüdərkini və özünənamı gücləndirirdi. Təltif olunan görkəmli sənətkarlar, eləcə də, teatr kollektivləri Heydər Əliyevin yaxın dostuna və təbliğatçısına çevrilmişdilər".

XX əsrin 80-ci illərində:

- Hüseyin Sarabskinin 100 illik yubileyi keçirildi;

M.Qasımlı daha sonra yazır: "Azərbaycan rəhbəri teatrların yubileylərini keçirilməsi sahəsində müstəsna rol oynayırdı. Onun fikrincə, belə yubileylərin keçirilməsi əhalinin ümumi mədəni səviyyəsinin yüksəlməsinə kömək edirdi. Bu sahədə Heydər Əliyevin fəaliyyətinin xronoloji ardıcılıqla izlənilməsi məsələyə necə böyük əhəmiyyət verdiyini üzə çıxarır. MK Bürosunun 1971-ci il 14 dekabr tarixli iclasında Kirovabad Dövlət Dram Teatrının 50 illiyinin qeyd olunması haqqında qərar qəbul edildi. Heydər Əliyev sonrakı illərdə də həmin teatra xüsusi diqqət yetirərək, yubileyinin keçirilməsinə göstəriş verdi. MK Bürosunun 1981-ci il 27 avqust tarixli iclasın qərarı ilə bu teatrın 60 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edildi. Yubileylər münasibətilə teatrın aktyorlarına müxtəlif orden və medallar təqdim edildi və teatrın təchizatı yaxşılaşdırıldı.

Heydər Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrının fəaliyyətinə xüsusi qayğı göstərirdi. Teatrın yaradılmasının 100 illiyinin möhtəşəm qeyd edilməsi, bilavasitə onun xid-

məti idi. Məlumdur ki, böyük dramaturq, maarifçi-demokrat Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəzirli" tamaşasının 1873-cü ildə oynanılması ilə Azərbaycan dram teatrının təməli qoyulmuşdu. Bu, müsəlman Şərqi ilk teatr idi. Azərbaycan teatri Şərqi bir sıra ölkələrində mədəniyyətin inkişafına güclü təsir etmişdi. Heydər Əliyev həmin hadisəyə xüsusi önəm verir və nitqlərinin birində deyirdi ki, Azərbaycan teatri zamanın qatı qaranlığını yararaq işıqlı gələcəyə yol açan, insanların şüurunu və qəlbini oyadan, onları azadlıq və səadət naminə hünərlər göstərməyə ruhlandırان bir məşəl idi. Onun fikrincə, teatr Azərbaycanda mütərəqqi ictimai fikrin təşəkkülü və inkişafında fəal iştirak etmiş, öz xalqının mənəvi xəzinəsini zənginləşdirmişdi".

Ulu Öndər Heydər Əliyev klassik Azərbaycan dramaturqlarının xidmətlərini daim hörmətlə xatırlayırdı. O deyirdi: "Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, Həsən Bəy Zərdabi, Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov ilk dərin şırım açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtələrini mürtəcə keçmişin şiddətli qasırgılarından hifz edib qorumuşdular. Azərbaycan teatrının beşiyi başında dahi mütəfəkkir, materialist filosof, Azərbaycan dramaturgiyasının atası Mirzə Fətəli Axundov dayanmışdı". Heydər Əliyev Azərbaycan teatrının lap əvvəldən realist teatr kimi təşəkkül tapdığını, həyat məktəbi, əxlaqı saflaşdırmaq vasitəsi olduğunu qeyd edirdi. O, Azərbaycan teatrının əsl vürğünü və himayəçisi idi.

MK Bürosunun 1973-cü il 19 yanvar tarixli iclasında Azərbaycan teatrının 100 illiyinin keçirilməsi haqqında qərar qəbul edildi. Bununla kifayətlənməyən Heydər Əliyev həmin il may ayının 22-də keçirilən büro iclasında məsələyə yenidən qayıdaraq, yubiley tədbirləri planının müzakirəsini keçirdi. Müvafiq qərar qəbul edildi. Onun, bilavasitə nəzarəti və rəhbərliyi altında geniş bayram tədbirləri keçirildi. 1974-cü ildə Azərbaycan Dövlət Dram Teatrının yüz illiyi münasibətilə ilə keçirilən təntənəli yığıncaqda Heydər Əliyev milli teatrın keçdiyi tarixi yolun təhlilini Özündə əks etdirən dərin məzmunlu, əhatəli, parlaq, milli ruhlu nitq söylədi. Bu nitq onun Azərbaycan teatr tarixini mükəmməl bildiyini, mil-

li teatra böyük sevgisini, teatrın mövcud problemlərini, həlli yollarını və inkişaf perspektivlərini gördüyünü sübut edirdi. Heydər Əliyev nitqində deyirdi ki, Azərbaycan xalqını düşmüş olduğu ağır vəziyyətdən çıxarmaqdan ötrü onun ən yaxşı övladları uzun müddət çıxış yolu axtarıdılar. Xalqı maarifləndirməkdə teatr müstəsna rol oynadı.

Heydər Əliyev nitqində teatrda oynanılan bir sıra tamaşaların "... Azərbaycanın qəhrəmanlıq tarixinə həsr olunduğunu" vurğulayıb, "milli kadrların, rejissorların, bəstəkarların, baletmeysterlərin yetişdirilməsinə" xüsusi diqqət yetirməyi tövsiyə edirdi.

Heydər Əliyevin bu nitqi Onun bütün əvvəlki çıxışlarından tamamilə fərqlənirdi. O, milli dəyərlərə sıx bağlılığını ortaya qoyurdu. Heç əbəs deyil ki, sonralar Heydər Əliyev Azərbaycan teatrının yüz illiyi münasibətilə keçirilən tədbirdə etdiyi nitqi haqqında deyirdi: "Həyatımda çox məruzələr etmişəm, mühazirələr oxumuşam, nitqlər söyləmişəm, amma teatr haqqında etdiyim məruzəni öz həyatımda xüsusi qiymətləndirirəm".


Azərbaycan Dram-Teatrının yubileyinin keçirilməsini Heydər Əliyev respublikanın teatr, bütövlükdə, mədəni həyatında mühüm hadisə hesab edirdi. O, bu tədbirin böyük ictimai-siyasi əhəmiyyətli hadisəyə çevrildiyini göstərirdi.

Belə bir cəhət əhəmiyyətlidir ki, Heydər Əliyev dövründə Azərbaycanda teatr sənəti respublikanın, demək olar ki, bütün coğrafiyasını əhatə etmişdi. Onun söyləri nəticəsində 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrı yaradıldı.

Dahi Öndər Heydər Əliyevin milli teatrın inkişafına diqqəti öz bəhrəsini verirdi. Bilavasitə, Onun xidmətləri nəticəsində 80-ci illərin əvvəllərində Azərbaycanda 14 dövlət teatri və 41 xalq teatri fəaliyyət göstərirdi. Teatr tamaşaları, hətta Azərbaycan kəndində də səyyar göstərilirdi.

Respublika rəhbəri teatr xadimləri ilə görüşür, onların tədbirlərinə qatılır, problemləri ilə maraqlanırdı. O, 1981-ci ilin noyabr ayında Azərbaycan Teatr Cəmiyyətinin VII qurultayında iştirak etdi.

Heydər Əliyev opera sənətinin tarixini bilir, onu sevirdi və qayğı göstərirdi. Ulu Öndər belə hesab edirdi ki, opera və teatr xadimləri xalqın qabaqcıl ziyalıları ilə birlikdə öz millətinin mənəvi dayağı olmuşlar. AMEA-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" istiqaməti çərçivəsində hazırlanıb

nın müxbir üzvü Musa Qasımlı yazır: "Məlumdur ki, 1908-ci ildə Bakıda ilk milli operanın - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının tamaşaya qoyulması ilə musiqili teatr, daha doğrusu, Opera və Balet Teatrı meydana gəlmişdi. Heydər Əliyev Opera Teatrının kollektivi üçün əlverişli iş şəraiti yaradır, yubileylərini keçirir, fəxri adlar verir, problemlərini həll edir, Azərbaycan operasının dünyada tanınmasına çalışırdı. Məsələn, 1969-cu il dekabr ayının 1-də Parisdə beynəlxalq rəqs festivalında M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının truppası Q.Qarayevin "Yeddi gözəl", "Leyli və Məcnun", R.Hacıyevin "Azərbaycan süitəsi", T.Bakıxanovun "Xəzər balladası", F.Qarayevin "Qobustan gölləri" əsərlərini oynadı. Sonrakı illərdə də bu sahədə beynəlxalq əlaqələr uğurla davam etdirildi".

Ulu Öndər Heydər Əliyev bəzi ziyalıları, Sovet məmurlarını opera sənətinə laqeyd münasibət bəslədiyinə görə kəskin tənqid edirdi: "Ali məktəblərin professorları və müəllimləri tələbələrə pis nümunə göstərir, opera tamaşalarına və simfonik konsertlərə nadir hallarda gedirlər. Yeri gəlmişkən, deyim ki, hörmətli nazirlərimiz, onların müavinləri, Sovet və təsərrüfat orqanlarının rəhbərləri, elm sahəsində çalışan ziyalılarımızın nümayəndələri, partiya işçiləri də orada az olurlar. Biz istəyirik

ki, bu yoldaşlar tamaşalara və konsertlərə yalnız rəsmi tədbirlər keçirilən zaman gəlməsinlər, - burada onsuz da iştirak etməlidirlər, - müntəzəm gəlsinlər, mədəni sərvətlərə qovuşmağa özlərində daxili bir tələbat yaratsınlar". Heydər Əliyevə görə partiya və Sovet işçiləri xalqın yaratdığı mədəni sərvətlərə yiyələnməyi özlərinin daxili tələbatlarına çevirməli idilər.

Məhz Onun belə tənqidi fikirlərindən sonra opera tamaşalarının sayı artmış, bu sahədə canlanma yaranmışdı.

Azərbaycan operasının yaradılmasının ildönümünün böyük coşqu ilə qeyd edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və rəhbərliyi altında MK Bürosu 1982-ci il iyul ayının 19-da Azərbaycan operasının 75 illiyi haqqında qərar qəbul etdi. Qərara əsasən, opera teatrının maddi-texniki bazası gücləndirildi, tanınmış opera sənətkarlarına fəxri adlar verildi və yeni tamaşalar səhnələşdirildi.

Qeyd etmək lazımdır ki, Moskvada işləyərkən, Heydər Əliyev Bakıya gələn zaman tamaşalara getməyi və aktyorlarla görüşməyi də unutmurdu. Məsələn, 1984-cü ildə Bakıda olarkən, o, Akademik Milli Dram Teatrında H.Cavidin "İblis" tamaşasına baxmış, tamaşadan sonra isə aktyorlarla söhbət etmişdi.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Düzgün qidalanmamaq uşaqlarda qanazlığı, qəbizlik və piylənmə yaradır

Körpələrin sağlam inkişafında qidalanmanın böyük əhəmiyyəti var. Ona görə də valideynlər övladlarının qida rejiminə, düzgün qidalanmasına və qəbul etdikləri ərzaqların keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər. AZƏRTAC xəbər verir ki, uşaqların sağlamlığının qorunmasında qidalanmanın rolu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-pediatri, assistent Nigar Sədiyeva universitetin mətbuat xidmətinə müsahibəsində danışıb. Həkim deyib: "Uşağın sağlamlığı genetik amillərlə yanaşı, həm də düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərə bağlıdır."



Fiziki və zəka inkişafının təmin edilməsi və infeksiyalara qarşı müqavimətin yaranmasında qidalanmanın çox böyük əhəmiyyəti var. Belə ki, düzgün qidalanmamaq qanazlığı, raxit, qəbizlik, piylənmə kimi bir sıra xəstəliklərə səbəb olur. Bunları nəzərə alaraq müayinə etdiyimiz uşaqların ailələrinə hər müayinədə yazılı tibbi maarifləndirmə, qidalanma, inkişaf və təhlükəsizliklə bağlı məsləhətlər veririk."

Uşaqlarda sinir-psihi inkişaf müayinəsindən danışan pediatr, bunun uşaq müayinəsində əsas hissəsi olduğunu qeyd edib: "Məsələn hər bir körpə duyma, düşünmə, görmə, nitq, hərəkət kimi həyat üçün vacib beyin funksiyalarına cavabdeh təqribən 100 milyard sinir hüceyrəsi (neyron) ilə doğulur. Neyronlar "sinaps" adı verilən kiçik boşluqlarla bir-birinə bağlanaraq beynin müxtəlif funksiyalarını yerinə yetirən bağlantılar əmələ gətirirlər. Bu bağlantı yerləri beynin fəaliyyəti üçün vacib olan elektrik siqnalının yayıldığı sahələrdir. Həyatın ilk 5 ilində milyardlarla neyronlar aralarında trilyonlarla sinaptik əlaqə yaranır. Doğumdan sonrakı 8 ay boyunca artıq 1000 trilyon sinaps əmələ gəlir. Beyin "istifadə et və ya itir" prinsipi ilə çalışır. Beyində yetərincə sinaptik əlaqə əmələ gəlməsini təmin etmək üçün valideynlərin, uşaqla məşğul olan insanların, xüsusilə, ilk üç ildə stimuleddici yanaşmaları vacibdir".

Havay ştatında yolu keçərkən telefonu istifadə edənlər cərimələnəcək



ABŞ-ın Havay ştatının polisi yolun hərəkət hissəsindən keçən zaman telefondan istifadə edənləri cərimələyəcək. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, avtomobil yolunu keçərkən mobil telefona və ya digər elektron qurğuya baxmağı qadağan edən qanun bu gün Oahu adasında qüvvəyə minib. Qonşu şəhəri bu cür qadağanın qanunverici qaydada tətbiq olunduğu ilk iri yaşayış məntəqəsidir.

Yeni qanun 15 dollardan 35 dollara qədər cərimə nəzərdə tutur. Əgər piyada yolu keçərkən il ərzində üçüncü dəfə telefondan istifadə edərkən yaxalansa, cərimənin məbləği 75-99 dollara qədər artacaq. Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ABŞ-da 2000-ci ildən 2011-ci ilədək piyadaların yol keçərkən telefondan istifadə etməsi səbəbindən baş verən yol-nəqliyyat hadisələrində 11 mindən çox insan xəsarət alıb.

ELAN

Mərhum Mövlanov Əflatun Ağazər oğluna (Ölüm haqqında şəhadətnamənin seriyası AZ-IN № 529445, Binəqədi rayon qeydiyyat şöbəsi) məxsus əmək kitabçası itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 5500

SƏS

Son səhifə

27 oktyabr

"Bir gün "Real"ı tərək etmək məcburiyyətində qalacam"

"Real"ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda iş yerini dəyişəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis "kral klubu"ndakı işindən zövq aldığını bildirib. Ancaq o, ayrılığın bir gün reallaşacağını da əlavə edib: "Futbol sürətlə dəyişir və inkişaf edir. Buna uyğunlaşmaq lazımdır. Əgər sən inkişafdasansa, burda qalmağı sınıya bilərsən. Amma başa düşürəm ki, bir gün "Real"ı tərək etmək məcburiyyətində qalacam. Buna da hazırım". Qeyd edək ki, Zinəddin Zidan ötən ilin yanvarından "Real"a rəhbərlik edir.



"Rusiya-2018" in rəsmi topunun təqdimat mərasimi noyabrın 9-da keçiriləcək

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi topunun təqdimat mərasimi noyabrın 9-da keçiriləcək. AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu sözləri "Rusiya-2018" Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib. A.Sorokin bildirib ki, topun dizaynını "Adidas" firması hazırlayıb. Cari ildə Rusiyada təşkil olunan Konfederasiyalar Kuboku yarışlarında da "Adidas"ın hazırladığı digər topdan - "Krasava"dan istifadə olunub.

Qeyd edək ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Volqoqrad, Rostov-na-Donu, Samara, Kalininqrad, Nijni Novqorod, Saransk və Soçidə keçiriləcək. Turnirin qrup mərhələsinin püşkü dekabrın 1-də Moskvada atılacaq.



Sərbəst güləşçilərimiz "Yuqra Kuboku" beynəlxalq turnirində iştirak edəcəklər



Rusiyanın Nefteyüksk şəhərində Vladimir Semyonovun şərəfinə güləş üzrə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcəklər. Oktyabrın 28-də start götürəcək turnir iki gün davam edəcək.

Məşqçilər Vahid Məmmədovun və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasimov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. Oktyabrın 28-də 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bir gün sonra isə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparacaq güləşçilər xalça üzərinə çıxacaqlar.

"Kamp Nou" stadionunun adı dəyişə bilər

İspaniyanın "Barselona" futbol klubu ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunun adını dəyişdirə bilər. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya klubu dərman şirkətlərindən biri ilə müqavilə bağlamağa yaxındır. Əgər tərəflər razılığa gələrsə, arenaya şirkətin adı əlavə olunacaq. Otuz illik nəzərdə tutulan müqavilənin məbləği açıqlanmasa da, bu, idman tarixində bir rekord ola bilər. Hazırda rekord Amerika Milli Futbol Liqasında çıxış edən "New York Jets" və "New York Giants" klublarına məxsusdur. Onlar 338,6 milyon avro müqabilində 25 il müddətinə ev arenasının adını dəyişmək üçün müqavilə imzalayıblar.

